



Hər kəs ədalətli olacaq

ƏDALƏT

ATƏT sədri: "Minsk Qrupunun işi dondurulub"



"ATƏT-in Minsk Qrupunun işi hazırda dondurulub, lakin bu format hələ də lazım ola bilər".

Adalet.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan ATƏT-in fəaliyyətində olan sədri, Şimali Makedoniyanın

xarici işlər naziri Buyar Osmani Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Osmani əlavə edib ki, təşkilat bəzi tərəflərin öz işi ilə bağlı fərqli mövqelərindən, həmçinin dəyişmiş geosiyasi şərait, həm-sədrlər arasında münasibətlərin dinamikası və birgə fəaliyyətin olmasından xəbərdardır.

"Minsk Qrupunun işi hazırda dondurulub. ATƏT tək Minsk Qrupu deyil, təşkilatın ermənilər və azərbaycanlılar arasında sülh prosesini dəstəkləmək üçün istifadə edilə bilən bir çox başqa alətləri və mexanizmləri var".

ATƏT sədri əlavə edib ki, o, regiona məhz bu prosesi asanlaşdırmaq, sabit nizamlanmaya nail olmaq üçün gəlir.

Vətən müharibəsinin daha 14 iştirakçısı polisə qəbul olunub



Vətən müharibəsinin daha 14 iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sırası və kiçik reis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Sıra baxışında 132 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 14 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.

Füzuliyə məcburi köçkünlər bu tarixdə qayıdacaq

2024-cü ildə Füzuli şəhərinə ilk köç planlaşdırılır. Adalet.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümətov Əlaqələndirmə Qarargahının İdarələrərası Markazinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun bu gün Füzuli Beynəlxalq Hava Limanında keçirilən iclasında bildirib.

"Bu istiqamətdə çox ciddi işlər aparılır. Məcburi köçkünlərin qayıtması üçün digər layihələrin icrası sürətləndirilməlidir", - deyə o qeyd edib. Bundan başqa, sədr müavininin sözlərinə görə, qısa müddətdə Füzulidə Mərkəzi Xəstəxananın tikintisinə başlanılacaq: "Təhsil Nazirliyi isə peşə liseyinin tikintisinə başlayacaq. 2024-cü ildə minimum yaşıyış şəraiti yaratmalıyıq. Bu hədəflə işlərimiz davam edir".

PREZİDENTDƏN AQİL ABBASLA BAĞLI SƏRƏNCAM

Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Qeyd edək ki, A.Abbasın bu ay 70 yaşı tamam olub.



XİN: "Azərbaycanlı hərbcilər şiddətli şəkildə döyüldü"



"Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində elverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən Azərbaycan Ordusunun 2 əsgəri Ermənistan tərəfindən saxlanılıb".

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb. "Onlar şiddətli şəkildə döyüldü və işğencələrə məruz qalıblar. Bu cür pis rəftar, tamamilə qəbul edilməz və beynəlxalq səviyyədə pislənməlidir!", - o bildirib.

Azərbaycan Ordusunun üç hərbcisi şəhid olub

Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşıyış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Daha sonra qarşı tərəf minaatən və ıriçaplı silahlardan da istifadə etməklə mövqələrimizi atəşə tutmağa davam edib.

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Ordumuz tərəfindən görülen cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri keyli sayda itki verib.

Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zəlav Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçularımızın ya-xınlarına dərin hüznü başsağlığı verir.

Allah rəhmət eləsin!



ALLAHIN İŞİNƏ ÇOX QARIŞDIĞIMIZDAN ALLAH BİZDƏN KÜSÜB

Görkəmli rejissor Azər Paşa Nemətov haqq dünyasına qovuşdu. Maraqlı zıyalı idi, dəfələrlə söhbət-ləşmişdik. Teatrı, ədəbiyyatı, incə-sənəti çox gözəl bilirdi. Səhnəyə də bir-birindən gözəl tamaşalar qoy-muşdu.

İndi dünyasını dəyişib. Baxıram, sosial şəbəkələrdə haqqında xoşagəlməz ifadələr işlədirlər. Belə olmaz, dostlar. Ölənin dalınca belə söz-söhbət heç kəsə yaraşmaz. Demirəm Azər Paşa müəllim imam övladı idi, bütün insanlar kimi təbii ki, onun da səhvləri var idi. Teatr direktoru idi, rejissor idi, aktyorların hamısının xoşuna gəlməyə bilirdi. Heç bir müdiri bütün işçiləri sevməz. Müdiri hamıya yaxşı ola bilməz. Kiminsə könlünə dəyə bilər, kimisə danlaya bilər iş prosesində. Deyəsən müsəlmanlıqdan da çıxmışdır. Allahın da işinə qarışıq. Günahları yazan da Allahdı, savabları da. Kimlərsə qarşısı ilə Allah kimisə cəzalandırmır və ya alqışı ilə də mükafatlandırmır.

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Allah Azər Paşa Nemətova rəhmət eləsin, ailəsinə, əzizlərinə və onu sevənlərə səbr versin.

Allah sevməyənlərin də ürayinə insaf salsın.



Aqil ABBAS

MÜBARİZ MƏNSİMOV SÖZÜNÜ TUTMADI



Mübariz Mənsimov Lənkərandə gözəl bir stadion və baza tikmişdi. Hələ məşq stadionlarını demirəm. "Xəzər-Lənkəran" da Azərbaycan çempionatında meydan sulayırdı. Sonra

nə oldu, nə olmadı "Xəzər-Lənkəran"la laqəydə münasibət göstərdilər, daha dəqiq desək, AFFA tərəfindən sıxışdırılmağa başladı və Mübariz müəllimi küsdürdülər, o da komandasını çempionatdan geri çəkdi.

Ona telekanallardan biri bununla bağlı Mənsimovdan müsahibə götürəndə onu da sual verdi ki, belə gözəl stadion tikməsiniz, belə gözəl meydançası var, indi buranı neyləyəcəksiz.

Mübariz Mənsimov əsəbi halda dedi:

- Eşşək otaracam.

Amma Mübariz müəllim sözünü tutmadı, yeni stadionda eşşək otartmadı, stadion yenə də durur, həmin əzəməti ilə, həmin gözəl meydançası ilə lənkəranlıların ixtiyarındadır.

Amma deyəsən, Mübariz müəllimin sözüz olmasın, Gəncə stadionunda eşşək otarıblar. 400 mindən çox əhəli olan bir şəhərin belə bir stadionunun olması, ayıbdı yallah.

Ağdam işğal altında olduğundan ev oyunlarını "Qarabağ" komandası gah bu, gah da başqa komandalının meydançalarında keçirirdi. İndi "Kəpəz" 20 il bundan əvvəlki "Qarabağ"ın taleyini yaşayır. Ev oyunlarını öz azarkeşlərinin önündə deyil, gəlib Qəbələdə oynamaq məcburiyyətindədir.

Yeri gəlməskən, dünən "Kəpəz" "Qarabağ"la dör-dör döyüşdü, gözəl oyun nümayiş etdirdi. Düzüldü, Tərlan Əhmədovun komandası uduzdu, amma kişi kimi döyüşüb uduzdu.

- PARİS DAĞILIR, CƏNABLAR! - HƏ, HƏ, GET AĞLA!

Ermənilərin hər mənada böyük bacısı Fransa bir aya yaxındır ki, dağılır. Müsəlman olmasalar da Novruz bayramında yandırılan tonqallar hələ də nəinki söndürülməyib, hər gün yeni tonqallar yandırılır, baş kəndi Parisdən tutmuş bütün şəhərlərdə partlayışlar törədilir, demokratiyanın beşiyində polis etirazçıları eşşək sudan gəlincə döyür.

Gəndər qanunu da pozulur. O gün polislər bir qadını inək bəlasını çığnayan kimi çığnədılar.

Dünyanın ən mədəni şəhəri zibilxanaya dönüb. Küçələr NATO-nun bombaladığı Suriyanın küçələrindən də bəter gündədi.

Öz ölkəsini abırə sala bilməyən Makron da kiçik bacısı Ermənistanı abırə salmaq istəyir. Bir sözlə, Makron özüne və xanımına umac ova bilirmir, Paşinyana və onun xanımına ərişə kəsir.

"Axırncı aşırım" filminə belə bir yer var ey, Kərbəlayi deyir:

- Müsəlmanların ahi tutdu Nikolay padşahi.

İndi deyəsən azərbaycanlıların ahi tutub Makron padşahi.



SUMQAYIT STADIONU NİYƏ AÇILMIR?



Nəçə vaxtdır Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu hazır olsa da açılışı ləngidilir.

Yadıma rayonların birində bağ vermiş bir hadisə düşdü. Deməli, rayonda təzə bir stadion tikilir, açılış olur və yerli komanda qonşu rayonun futbol

komandasını qəbul edir. Stadion da ağzınadək dolu, azarkeşlərin toy-bayramıdır.

Birinci hissə qurtarır. Rayon icra hakimiyyətinin başçısı düşür meydana və futbolçulara deyir:

- Day bəsdir, ikinci hissəni oynamayın, otu xarab edirsiniz.

İndi deyəsən Sumqayıtda da qorxurlar ki, ot xarab olar, meydança Gəncənin stadionunun gününə düşər.

Belə getse qorxuram Sumqayıt yüksək lıqanı tərk edə və stadion da açılmaya.

Azərbaycanla Ermənistan arasında növbəti danışıqlar Rusiyada olacaq

"Bakı ilə İrəvan arasında danışıqların növbəti mərhələsi Rusiyada keçiriləcək".

Adalet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib. Onun sözlərinə görə, hər iki tərəf buna razılıq verib: "Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasına yardım göstərmək istiqamətində səyləri zəifləmir".

Ancaq Zaxarova danışıqların nə vaxt baş tutacağını açıqlamayıb.



FERMA MÜDİRİ MUFƏTTİŞƏ NƏ DEDİ?

Toyuq fermasına yoxlama gəlir. Bir balaca təftiş eləyəndən sonra soruşur:

- Toyuqlara yeməyə nə verirsiniz?

Ferma müdiri:

- Buğda veririk, dən veririk.

Müfəttiş:

- Ə, buğdanın qıt vaxtında, Ukraynada, Rusiyada müharibə gətirdi bir vaxtda necə yeni toyuqlara dən verirsiniz?

Yüz manatını alıb çıxıb gedir.

Aradan bir ay keçir, müfəttiş yenə gəlir, yenə yoxlayıb soruşur:

- Toyuqlara yeməyə nə verirsiniz?

- Qarğıdalı veririk, umac veririk.

Müfəttiş yenə hirsələnir:

- Ə, bütün dünyada ərzaq problemi var, sən də toyuqlara qarğıdalı, umac verirsiniz?

Yenə yüz manatını alıb çıxıb gedir.


Bir aydan sonra müfəttiş bir də gəlir, yenə yoxlayıb deyir:

- Toyuqlara yeməyə nə verirsiniz?

Ferma müdiri:

- Heç, pul veririk, özləri nə istəyir alıb yeyir.

İranda "Zəngəzur Azərbaycandır" şüarları yayıldı



İran küçələrində molla rejiminə etiraz edən soydaşlarımız "Zəngəzur Azərbaycandır" şüarları yayıblar.

Adalet.az xəbər verir ki, bu barədə "Mouze" teleqram kanalı paylaşım edib.

Belə ki, insanlar bu şüarları şəhərin müxtəlif yerlərinə yerləşdirlər. Şüarlarda "Zəngəzur və Təbriz qaradaşlığı əbəddir, "Zəngəzur Azərbaycandır!", "Zəngəzur bizim qırmızı çizgimizdir" deyər qeyd edilib.

Norveç 15 rus diplomatı arzuolunmaz şəxs elan etdi

Norveçin hakimiyyət orqanları Rusiya səfirliyinin 15 əməkdaşını arzuolunmaz şəxs elan edib. Bu barədə Norveç Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir. Bəyanata əsasən, səfirliyin 15 əməkdaşı diplomatik pərdə altında krallıqda kəşfiyyat fəaliyyəti həyata keçirib. Onlardan Norveç ərazisini mümkün qədər tez tərk etmələri tələb olunub.

XİN-dən onu da bildiriblər ki, Norveç hakimiyyəti Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən ruslara viza verməyəcək.

AĞLADIQCA KİŞİ ERMƏNİSTAN OLUR, NECƏ Kİ AĞLADI İRAN OLDU!



Paşinyan: "Sərhədin delimitasiyasına hazırıq"

"Ermənistan Soçi və Praqada əldə olunmuş razılaşmalar əsasında Azərbaycanla sərhədin delimitasiyasına hazırıq".

Adalet.az "Novosti Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 13-də hökumətin iclasından əvvəl bildirib. O iddia edib ki, bütün çətinliklərə baxmayaraq rəsmi İrəvan regional məsələlərin, Ermənistan-Azərbaycan münasibətlərinin sülh yolu ilə diplomatik həlli siyasətinə sadıqdır.

N.Paşinyan Ermənistanın əvvəllər elan olunmuş prinsiplər əsasında regional nəqliyyat və iqtisadi marşrutları açmağa hazır olduğunu vurğulayıb.

günün lətifəsi

Siyavuş Novruzovla Zahid Oruc təyyarə ilə səfərə gedirlər, Teyyare dənizin üstündə uçarkən xarab olur və şturman stuardessaya deyir ki, sən get səmşinləri sakitləşdir.

dir. Stuardessa mikrafonla:

- Hörmətli səmşinlər, bu uçuş sınaq uçuşu olduğundan biz indi dəyərləndirib bir də çıxıb uçuşumuzu davam edəcəyik.

Teyyare dənizə çırpılır, qalıqları ətrafa dağılır. Siyavuş

Novruzovla Zahid Oruc suyun altından dənizin üzünə çıxırlar.

Siyavuş müəllim:

- Zahid müəllim başa düşmədim, ə bə bunlar bizi dənizin ortasında qoyub uçub gətdilər?

İlham Əliyev Bosniya və Herseqovinaya gedib



Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gedib. Adalət.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sarayevo şəhərinin Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşarats və digər rəsmi şəxslər qarşılayıblar.

Sarayevoda İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 13-də Sarayevo şəhərinin Musala meydanında rəsmi qarşılanma mərasimi keçirilib.

Adalət.az xəbər verir ki, Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərfinə fəxri qarovul dəstəsi düzülüb.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Fəxri qarovul dəstəsinin reisi Azərbaycan Prezidentinə raport verib.

Herbi orkestrin ifasında Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət himnləri səslənib.

Dövlət başçısı İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Bosniya və Herseqovinanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviçə təqdim edilib.

İlham Əliyev Bosniya və Herseqovina lideri ilə görüşdü

Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə görüşü olub.

Adalət.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə geniş tərkibdə görüşü olub.

Azərbaycanla Bosniya və Herseqovina arasında Bəyannamə imzalandı

Aprelin 13-də Sarayevoda "Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" imzalanıb.

Adalət.az xəbər verir ki, sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç imzalayıblar.

Liderlər mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç aprelin 13-də Sarayevoda mətbuata bəyanatlarla çıxış ediblər.

Adalət.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

"İşğal dövründə Bosniya və Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi"

Bu gün biz geniş fikir mübadiləsi əsnasında Bosniya və Herseqovina-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı vahid mövqeyə gəlmışıq. Yeni, bu əlaqələr bundan sonra yüksələn xətlə inkişaf edəcək.

Adalət.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında deyib.

Əlaqələrimizin tarixinin də çox gözəl olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: "Xüsusilə siyasi müstəvidə aparılan məsləhətləşmələr və əlaqələr bizim münasibətlərimizi yüksək səviyyəyə qaldırırdı. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi bütün məsələlərdə dəstəkləmişik və bu dəstək bu gün də hiss olunur. Xüsusilə işğal dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Bosniya və Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi.

"Bu, dostluq və qardaşlıq mövqeyidir"

iki il yarım bundan əvvəl Azərbaycan ikinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qatıyvatlı şəkildə Azərbaycanı dəstəkləmişdir, bizim haqq işimizi dəstəkləmişdir. Bu, dostluq və qardaşlıq mövqeyidir, buna görə biz Sizə minnətdarıq.

Adalət.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında deyib. "Azərbaycan da öz növbəsində bütün məsələlərdə, o cümlədən Bosniya və Herseqovinanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı birmənalı şəkildə Bosniya və Herseqovinanın maraqlarını dəstəkləmişdir", - deyə dövlətimizin başçısı bildirib.

"Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyatı zərurətdir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 aprel tarixində Qazaxıstan Respublikasında rəsmi səfərdə olub.

Prezident İlham Əliyev Astanada Heydər Əliyev küçəsinin tənənəli açılış mərasimində çıxış edib.

"Hər bir azərbaycanlı üçün Ulu Öndər Heydər Əliyevin adı çox əzizdir. Ulu Öndər müasir müstəqil Azərbaycanın ən çətin dövrlərdə xalq tərəfindən dəvət edildi və ən ağır dövrdə ölkəyə rəhbərlik etdi. Heydər Əliyev haqqında danışırkən onun Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrü də xatırlamamaq olmaz, bu dövr də quruculuq, inkişaf dövrü idi. Ötən əsrin 60-cı illərinin sonundan 80-ci illərin əvvəlinə qədər Azərbaycan onun rəhbərliyi ilə sosial-iqtisadi inkişafa görə SSRİ miqyasında qabaqcıl mövqelərə çıxmışdır. Sonra Moskvada Sov.İKP MK-nın Siyasi Bürosunun - sovet dövlətinin ali məşvərat orqanının üzvü qismində və hökumətin sədrinin birinci müavini vəzifəsində işlədiyi dövr olub. O vaxt Heydər Əliyev keçmiş SSRİ-nin xalq təsərrüfatının bir sıra ən mühüm sahələrinə rəhbərlik edirdi.

Ulu Öndər həyatının müəyyən dövründə haqsızlığa, təzyiqlərə məruz qalırdı.Ona qara yazılıb, böhətan atılırdı. Lakin Azərbaycan xalqı ona həmişə inanırdı və ən çətin dövrdə - Azərbaycan xalqının gələcəyi məhz onun kimi insanlardan asılı olanda o, ölkəyə rəhbərlik etdi və Azərbaycan faktiki olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi.

Ulu Öndər ən mürəkkəb dövrdə Azərbaycana rəhbərlik etdi. Ulu Öndərin səyləri nəticəsində mahiyyət etibarilə xalqımızın sonrakı bələdlərinin və faciələrinin qarşısı alındı. Həmin dövrdə daxil işdiyyətlər ölkəni didib-parçalayırdı, vətəndaş müharibəsi tam sürətlə gedirdi, eyni zamanda, Azərbaycan torpaqları

ələtindən işğal edilirdi. Ulu Öndərin Prezident vəzifəsində olduğu 10 il - 1993-2003-cü illər sabitlik, inkişaf və Azərbaycanın gələcək sığrayışı üçün təməl qoyulması dövrü oldu.

Ulu Öndərin əsas vəsiyyəti ondan ibarət idi ki, biz torpaqlarımızı işğaldan azad etməli, ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa etməliyik. Bu gün, Ulu Öndərin 100 illik yubileyi ərəfsin-



də inamla deyə bilərik ki, onun düşüncülərinin hamısı reallaşıb.

Ulu Öndər Heydər Əliyev türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi.Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası birləşir. Biz bu gün beynəlxalq arenada böyük nüfuz sahibi olan güclü təşkilat yaratmışıq".

Səfəriyə bağlı mətbuata verdiyi bəyənətdə İlham Əliyev bildirib ki,Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılış mərasimi keçirilib. Küçənin açılışını Ulu Öndər Heydər Əliyevin xatirəsinə, hələ bütün Azərbaycan xalqına hörmətini, dostluğun, qardaşlığın əlaməti kimi qiymətləndirib.

"Qazaxıstan Prezidentinin işğaldan azad edilməsi Füzuli şəhərində qazax xalqının böyük öglü Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasın-

da dostluğun rəmzidir. Bu, Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttefiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Cari ilin 10 aprel tarixində imzalanmış Bəyannamə də əlaqələrin və

birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar.Şərq-Qərb marşrutu üzrə yükdəşimlərin artırılması əməkdaşlığın perspektivliyini təmin edir.

Əmtəə dövriyyəsi milyard dollara çatmalıdır. Biz bir-birimizin infrastrukturunu, bir-birimizin sənaye potensialını bir-birimizə tədarük edə biləcəyimiz mallar hesabına tamamlamalıyıq və əmtəə dövriyyəsinə artırmalıyıq.

Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir.Xüsusiyyətlərimizdən birinin üzvü olduğu təşkilatlarda bir-birimizi dəstəkləyir. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir.

İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb.Bunun alternativiy yoxdur. Həftə 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı mərhumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır.

Ədalətli sülhün önəmli şərtləri. Suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini gəvirəcək.

Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlməmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir. Qazaxıstan beynəlxalq arenada nüfuz və prinsipial mövqeyə malikdir.Beynəlxalq təhlükəsizliklə bağlı məsələlərdə daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqə tələb edir".

Hazırladı: Mehriban Cəfərova

Elxan Şükürlü

Ermənistanın Avropa İttifaqına qoşulmaq üçün...



Prezident İlham Əliyev son bir həftə ərzində Orta Asiyaanın iki respublikasına səfərə gedib: aprelin 5-də Tacikistana, aprelin 10-da isə Qazaxıstana.

Har iki respublika Asiya nəhəngi Çinlə birbaşa sərhədə və oradan keçən yolların üzərində strateji mövqeyə sahib olmaqla yanaşı, həm də Rusiya ilə eyni hərbi ittifaqın - KTMT-nin üzvləridir.

Hazırda Ermənistanın Avropa İttifaqına qoşulmaq üçün KTMT-dən çıxmaq cəhdlərinin xəyali artdığı və Rusiya ilə münasibətlərinin kəskinləşdiyi indiki ərəfədə Azərbaycanın bu ittifaqa daxil olan ölkələrə ikitərəfli münasibətlərini itiləşdirməsi Azərbaycan-KTMT münasibətlərinə də yeni və həmişəkindən fərqli məzmun qatır.

Məlumdur ki, Paşinyan hökumətinin etirazlarına baxmayaraq, Rusiya tərəfi KTMT silahlıların Ermənistanla sərhədə yerləşdirilməsində ısrar edir və elə Paşinyanın aqibəti də xeyli dərəcədə bu qərardan asılıdır; eyni zamanda, gələcəkdə Azərbaycan ərazisində - Qarabağdakı rus sülhməramıllarının da KTMT silahlılarıyla əvəzlənməsi baş verə bilər.

Digər tərəfdən, "Taliban"-ın Əfqanıstanda hakimiyyətə gətirilməsi Mərkəzi Asiya respublikalarının öz sərhədlərini qorumaq üçün Rusiyaya sığınmağa ehtiyacı yaratdığı kimi, nüvə silahlı əldə etməyin bir addımında olan İranın Cənubi Qafqaz regionunda artan fəallığı, xüsusən də Azərbaycanla gərginləşdirilən münasibətlər Kremlin təklif etdiyi təhlükəsizlik çətinini rəsmi Bakı üçün də xeyli cəlbədidir edə bilər.

Üstəlik, o amili də nəzərə almalıyıq ki, Rusiya hələlik Qoşulmama Hərəkətinə təmsilçiliyə üstünlük verən Azərbaycanın özünün hökəmrən olduğu Avrasiya İttifaqında, həmçinin KTMT-də gərkək istəyini dəfələrlə bildirib, Azərbaycan isə Ermənistanla problemlərin mövcudluğu şəraitində bunun mümkün olmadığını deyib.

Əgər Azərbaycan və Ermənistan arasında rəsmi Bakının təklif etdiyi şərtlər əsasında sülh müqaviləsi məhz Rusiyanın vasitəçiliyi ilə baş tutacaqsa, böyük ehtimalla, Azərbaycanın yenidən KTMT-yə cəlb edilməsi prosesi də aktuallaşacaq və bu halda Rusiya, keçmiş SSRİ dönməsində olduğu kimi, yenidən İranla sərhədlərə özünün nəzarətini bərpa etmiş olacaq.

Ərdoğan yenidən prezident seçiləcəyi təqdirdə görəcəyi işləri açıqlayıb



"Gələcək dövrdə prioritetimiz fevralın 6-da baş verməmiş zəlzələnin nəticələrini aradan qaldırmaq, dağılmış şəhərlərimizi bərpa etməkdir".

Adalət.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədi olduğu Ədalət və İnkişaf Partiyasının seçki platforması və millət vəkiliyyəinə namizədlərinin ictimaiyyətə təqdim olunması mərasimində deyib.

Onun sözlərinə görə, vətəndaşlarının həyat və əmlak təhlükəsizliyi hakimiyyət üçün ən vacib məqamdır.

"Şəhərlərimizi təbii fəlakətlərə qarşı daha hazırlıqlı vəziyyətə gətirməyə çalışacağıq".

R.T.Ərdoğan söyləyib ki, Türkiyə gələcək dövrdə də terrorla mübarizəni davam etdirəcək.

"Hüquqi dövlət sistemimizi gücləndirəcəyik. Terror təşkilatlarının siyasətə müdaxiləsinə göz yummayacağıq. Tələbələrimize aylıq 10 GB-lik pulsuz internet verəcəyik. Əhəlimizin yoxsallıq xəstəliyindən qurtulmasını təmin edəcəyik. Turizm sahəsinə də əlavə investisiya ayracağıq".

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Dövlət başçısı postu uğrunda dörd namizəd mübarizə aparacaq. Bunlar "Cümhuriyyət"nin namizədi Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Muharrem İnce və "Ata İttifaqı"nın namizədi Sinan Oğanıdır.

"Cümhuriyyət İttifaqı"na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkət Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.

"Millət İttifaqı"nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

"Ata İttifaqı"na Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək.

Türkiyədə keçirilən seçkilərin sayı isə 3 286 786 nəfərdir.

Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəallıyyət göstərəcək.

"Ermənistan anlamır ki, bu proseslər əleyhinə işləyəcək..."

"Laçının Diğ kendi istiqamətində ermənilər mühəndis istehkam işləri apararaq növbəti mərhələdə Azərbaycana qarşı əməliyyat keçirmək və strateji yüksəklikləri əldə etmək niyyətindədirlər. Əgər Ermənistan sülh prosesində maraqlıdırsa, o ərazilərdə artilleriya qurğuları yerləşdirmək üçün qazıntı işləri aparmamalıdır".

Bunu Adalət.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq Ermənistanın qəsdən bu təxribatları törətdiyini bildirib: "Əgər onlar ərazilərimizdə bu qazıntı işlərini aparırsa, deməli Ermənistanın məqsədi təxribatlara hazırlaşmaqdır. Azərbaycan tərəfi isə qəti şəkildə belə qazıntı işləri aparmır. Düzən bir ərazidə dayanıb. Amma Ermənistan tərəfinin ağır texnikalarla qazıntı işləri aparmasında məqsədi hücum əməliyyatları hazırlamaqdır. Burda da İran və Rusiya Ermənistanla ciddi şəkildə dəstək verir. Məqsəd isə Azərbaycanla Ermənistan arasında sülh prosesini pozmaqdır. Bu gün Ermənistan ordusunda ikitərəfli hökm sürür. Bununla yanaşı, Nikol Paşinyanın cəhdləri və mövcud geosiyasi şərtləri Ermənistanın lehinə dəyişəcəyi fonunda hərbi əməliyyatlarla başlayacağı kimi illüziyalara malikdir. Həmçinin Avropa İttifaqının Ermənistanla olmasından da müəyyən qədər cəsarətlənərək addımlar atırlar. Anlamırlar ki, baş verən bu kimi bu proseslər Ermənistanın öz əleyhinə işləyəcək.

Videodan da göründüyü kimi Azərbaycan tərəfinin dörd hərbcisi əraziyə gələrək qazıntı işlərini dayandırmağı tələb edir. Ərazidə isə 50 nəfərə yaxın erməni hərbcisi var idi. Faktlar ortadadır. Bütün bu hadisələr göstərir ki, Ermənistan sülh məsələsində maraqlı deyil və Vaşinqtonda gözlənilən görüşü pozmağa cəhd edir".

Vasif Əlihüseyn

Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı

2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi birmənalı olaraq Azərbaycan cəmiyyətinin bütün təbəqələri tərəfindən alqışla qarşılanmışdır. Ölkəmiz müstəqillik qazanandan sonra yenidən təşəkkül tapmış zümrə olaraq iş adamları, sahibkarlar da Ulu Önderimizi şükranılıqla xatırlayırlar.

Ümummilli lider Heydər Əliyev yenidən Azərbaycana hakimiyyətə qayıtdıqdan sonra sahibkarlığın inkişafına xüsusi diqqət yetirdi. Bunun üçün ilk növbədə özəl bölmənin formalaşmasına, tərəqqisinə əlverişli şəraitin yaradılması məqsədilə onun hüquqi bazası hazırlanmalı idi. Ona görə də Ulu Öndərin tövsiyəsi ilə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı bir sıra qanunvericilik aktları hazırlanaraq qəbul edildi.

Heydər Əliyevin 2002-ci ilin aprel-may aylarında yerli və xarici iş adamları ilə keçirdiyi görüşlər və onların nəticəsi kimi 2002-ci ilin avqust-sentyabr aylarında imzalanmış çox mühüm fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni bir mərhələnin əsasını qoydu.

Ümummilli liderimizin 17 avqust 2002-ci il tarixli fərmanı ilə imzalandığı "Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)" bu istiqamətdə həyata keçirilməli olan dövlət tədbirlərinin sistemliliyinin təmin edilməsində mühüm rol oynayaraq, ölkədə

sahibkarlığın inkişafına böyük təkan verdi.

Ulu öndərimizin özəl bölmədə diqqət yetirdiyi məsələlərdən biri də sahibkarlığa maliyyə dəstəyinin gücləndirilməsi idi. Bu məqsədlə 27 avqust 2002-ci il tarixdə "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə" fərman imzalandı. Bu fərman dövlət büdcəsi vəsaiti hesabına kiçik və orta sahibkarların etibarlı maliyyə müdafiəsi sistemi yaradılmasını reallaşdırdı.

Ümummilli liderimizin "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında" 10 sentyabr 2002-ci il tarixli fərmanı ilə dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi artırıldı, ipoteka və girov mexanizmləri təkmilləşdirildi, girov qoyulan əmlakın bazası genişləndirildi.

"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" ulu öndərimizin 2002-ci il 2 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş sənədlərlə ölkədəki mövcud lisenziyalasdırma sistemi köklü surətdə təkmilləşdirildi. Yeni lisenziyalasdırma sisteminin tətbiqi, şübhəsiz ki, azad rəqabətin inkişafına, istehsal olunan mehsulun və göstərilən xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb oldu.

Sahibkarlığın hüquqlarının müdafiəsi və dövlət-sahibkar münasibətlərinin inkişafı o dövrdə günümüzün realiliyinə çevrilmişdi. "Azərbaycan Respublikası Prezidentinin yanında Sahibkarlar Şurasının yaradılması



haqqında" Azərbaycan Prezidentinin 27 avqust 2002-ci il tarixli fərmanının icrası ilə əlaqədar yaradılan Sahibkarlar Şurası ölkədə sahibkarlığın inkişafında, bu sahədə dövlət qayğısının artırılmasında, mövcud problemlərin vaxtaşırı təhlil edilərək müvafiq tədbirlərin görülməsində böyük rol oynamışdır. Ulu öndərimizin "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" 28 sentyabr 2002-ci il tarixli fərmanı ölkədə sahibkarların hüquqlarının qorunması sahəsində xüsusi əhəmiyyət kəsb etmişdir. "Yoxlama və nəzarət funksiyalarını həyata keçir-

rən dövlət orqanları ilə sahibkarlıq subyektləri arasında partnyorluq sazişinin nümunəvi forması" hazırlanaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmişdir.

Əsas ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi-sosial siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ümummilli liderimiz kimi möhtərəm İlham Əliyev də ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, özəl bölmənin, sahibkarlığın inkişafı sosial-iqtisadi sistemin

inkişafında, sosialyönlümlü problemlərin kompleks həllində mühüm rol oynayır. Sahibkarlığın inkişafı cəmiyyətdə kəskin təbəqələşmənin qarşısını alır, inkişaf prosesində harmoniya yaradır.

Azərbaycanda sahibkarlığın inkişafına göstərilən qayğıyı men bir iş adamı, sahibkar kimi həm ulu öndərimizin vaxtında, həm də indi açıq-aşkar hiss edirəm. Məhz rəhbəri olduğum "Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyətinin hazırkı səviyyəyə çıxması, böyük uğurlar qazanması bu diqqətin bariz ifadəsidir. 1997-ci ildən başlayaraq, Ümummilli lider

Fədalilərimizin, "Bakı Tikiş Evi" ASC-nin sədri



Səxavət Məmmədov

Məlumatsızlıq və psixoloji zərbələr

Azərbaycan ordusu son əməliyyatla yeni mövqələrə çıxdı. Düzdür, Müdafiə Nazirliyi nadənsə yollar və yüksəkliklərə diqqət çəkdi, ancaq son əməliyyatın əsas nəticəsi, şərti də olsa, sərhədin bərpası ilə bağlı oldu. Azərbaycan ordusu yeni mövqələrə çıxdandan sonra mühəndis-istehkəm işləri görməyə başlamışdı. Bundan əlavə, Azərbaycan ordusu gəc-gündüz səngərlər qazır. Erməni tərəfi dünən baş vermiş hadisədən əvvəl bir neçə dəfə Azərbaycan ordusunun geri çəkilməsini tələb edib. Məsələ ondadır ki, ordu qarşı tərəfin bu təklifini geri çevirib. Ermənistan ordusu Azərbaycan ordusunun postunun diz önündə, təxminən 40-50 metrlik məsafədə (videodan da məsafənin yaxın olduğunu görünür) post qurub, mühəndis-istehkəm işləri görməyə başlayan zaman onlara xəbərdarlıq edilib. Kadrlardan görünür ki, Azərbaycan ordusunun 5 hərbiçisi "Pikap" tipli maşında danışıqlar üçün erməni hərbiçilərinin yanına gedir. Erməni tərəfi iddialı edir ki, "Pikap"la gələnlər təxribat törədib. 5 nəfər, bir "Pikap"la 30-dan çox əli silahlı hərbiçinin üzərinə təxribat törətməyə necə gedə bilər? Bu heç bir məntiqə sığmır. Danışqı son dərsə qədər keçib və nəticədə öncə havaya atəş açılıb və ardınca tərəflər arasında atışma baş verib.

Tərəflər arasında atışmadan dərhal sonra Ermənistan ordusu Azərbaycan ordusunun 6 postunu intensiv atəşə tutub. Atışkəs bir müddət sonra atıcı silahlardan mənaatlandırma keçib. Atışkəsın pozulması mövqə dəyişinə çevrilib. Minuta istiqamətdə postların bir-birinə çox yaxın olması sözlü atışmaların hər an silahlı atışmaya keçəcəyini göstərir. Hesab edirəm ki, Azərbaycan və Ermənistan dövləti məsələyə müdaxilə etməli, mövqələr arasındakı məsafə artırılmalıdır. Əgər qarşı tərəfə razılıq olmasa, Azərbaycan ordusu mütləq şəkildə yaxınlaşdıqda mövqələrin hamısını sıradan çıxarmalı və orada yeni postların qurulmasını qarşısını almalıdır. Yoxsa həmin istiqamət qaynamığa ən müsbət yerdirdi. Azərbaycan Müdafiə Nazirliyi məlumatı yaydı ki, şəhid və yaralıların var. Əvvəlki illərə baxmış ilk dəfə idi informasiya tez verilir. Məsələ ondadır ki, informasiyadakı qeyri-müəyyənlik əvvəlki illərdəki məlumatsızlıq qədər problemli idi. Belə ki, Laçın istiqamətində xidmətdə olan hər bir hərbi qulluqçunun ailəsi, uşaqları təşvişə düşdü. Deyə bilərlər ki, dəyişlər gəldirdi, şəhid olanların kimlikləri barədə məlumat əldə edilmişdi. Yaxşı, o zaman başqa bir sual çıxır ortaya: Şəhidin ad-soyadı bilinir, ancaq hansısa sayılara fransa məxsus dronların hücum etməsi, zenit raket kompleksinin hazır vəziyyətə gətirilməsi barədə məlumat verildiyi bilinir? Hətta Hindistan istehsalı olan toplardan atəş açılması da yazılır. Məsələ ondadır ki, bu cür informasiyalar etibarlı mənbələrə istinadən verilir. Sual çıxır, döyüşən hərbiçilərin havadakı dronun, atılan topun kimə məxsus olmasını haradan və necə müəyyən edir? Azərbaycan dövlət olaraq gərginlik içərisindədir. Bir tərəfdən Ermənistan və separatçı rejim, digər tərəfdən İranla münasibətlər tamamilə korlanıb. Vətəndaşlar bir yandan problemlər, digər yandan pandemiya və müharibədən sonra aqressivləşib. Belə bir məqamda İran dronları, zenit raket kompleksləri, Hindistan topları barədə informasiyalar kimə nəyə xidmət edir? Azərbaycan qarşı həm informasiya, həm də psixoloji müharibə aparır. Bunu aparanaqların vura bildiyəti zərbəni, edə bilmədiyi təsiri Azərbaycanın bəzi media qurumları və sosial şəbəkədəki "dahliləri" edir. İran dronlarının Rusiya tərəfindən Ukraynada istifadəsi ilə bağlı NATO-nun Baş katibi Yens Stoltenberg belə bir açıqlama vermişdi: "İran dronları psixoloji basıq yaradır". Sözdə İran hədəf olan məlumatların, əslində, psixoloji baxımdan özümüzdə dəyişini görmürük? Niyyətim pis olsa, bilərəkdən eddiklərinə də deyərdim. Nə isə...

Yaxşı ki ordu ölkənin özünü ağız edir, yoxsa bu informasiya siyasəti ilə çoxdan canımızı tapşırırdıq...

Tramp problemlərin Baydendə olduğunu bəyan edir

ABŞ-in eks prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki sahifəsində bəyan edib ki, Birləşmiş Ştatlardan hazırkı prezidenti Co Baydenin vəzifəsindən uzaqlaşdırılması, bütün problemləri həll edə bilər.

"Çinlə və digər məsələlərlə bağlı problemlərin yeganə və ən yaxşı yolu- Baydenden xilas olmaqdır"-deyə Tramp qeyd edib. Dəfələrlə ABŞ prezidenti Co Baydeni tənqid atəşinə tutan Donald Tramp, hesab edir ki, Ağ Evin hazırkı sahibinin rəhbərliyi ilə üçüncü dünya müharibəsi başlaya bilər. Eks-prezidentin sözlərinə görə, onun hakimiyyəti dövründə digər dövlətləri açıq şəkildə nüvə silahı ilə təhdid edilməyib.

Rüstəm Hacıyev

Könül Nurullayeva: "Ermənistan işğalçılıq niyyətindən əl çəkmir"

Ermənistanın təxribatları cavabsız qalmır və bundan sonra da qalmayacaq. Qarşı tərəf ötən gün Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu təxribat nəticəsində təəssüf ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Allah bizi qoruyub saxlasın. Əlverişli şəraitdə erməni təxribatları qarşıda olub və yaralanıb. Allah bizi qoruyub saxlasın. Əlverişli şəraitdə erməni təxribatları qarşıda olub və yaralanıb.

İşğalçı ölkə bu cür təxribatlarla əl atmaqda sülhdə maraqlı olmadığını bir daha təsdiqlədi. Beynəlxalq ictimaiyyət tərəfindən sülh sazişi üzrə danışıqlara

ciddi çağırışlar fonunda Ermənistanın bu cür təxribatları törəməsi sadəcə, təəssüf doğurur. Rəsmi Bakı haqlı olaraq Ermənistanın bu davranışını nəinki Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulması, eyni zamanda regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistanın regional sülh və təhlükəsizliyə ciddi şəkildə təhdid hesab edir. Təbii ki, Ermənistanın bu əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınalımalıdır. Ümumiyyətlə, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın təxribatçı açıqlamaları yeni təxribatların və insidentlərin qarşısını almıyaraq, Ermənistan



VAQIF YUSİFLİ

*Nə müşgül dərd olursa, bulunur
aləmdə dərmanı,
Nə müşgül dərd imiş eşqin ki, dər-
man eyləmək olmaz.*

(M.Füzuli)

"Ya rəb, beləyi eşq ilə qıl aşına məni.." deyən Füzulidən tutmuş bu günün ən cavan şairinə qədər heç bir şair bu "bələyi-eşqdən" qurtula bilməyib. Sevgi, insana xas olan ən müqəddəs duyğunun tərənnümü Füzulidə olduğu kimi indi də poeziyanın aparıcı mövzularından biridir, hətta kəmiyyət etibarilə birincisidir. Lakin zaman dəyişib, insanın sevgiyə münasibəti də yeni çalarlarla diqqəti cəlb edir. Leyli və Məcnun epoxası çoxdan başa çatıb, insan azaddır, feodal buxovlardan xilas olub, sevmək-sevilmək qadağası yoxdur.

Azərbaycan poeziyasının tarixinə nəzər yetirsek, bütün əsrlərdə gözəl sevgi şeirləri ilə qarşılaşıraq. Elə XX əsri götürək. "Mənim tanıım gözəllikdir, sevgidir" deyən Hüseyn Caviddən tutmuş bütün şairlərimiz sevgi duyğularını ən gözəl şeirlərində ifadə etmişlər. Ə.Vahidin onlarla qəzəlləri,Mikayıl Müşfiqin "Yenə o bağ olaydı", Rəsul Rzanın "Gəder bu gözəllik, sənə də qalmaz", Nigar Rəfibəylinin "Ala gözüm, səndən ayrı gecələr ", Hüseyn Arifin "Sən mənimlə get", Qabilin "Küləkli havalarla, yağışlı havalarda", Bəxtiyar Vahabzadənin "Bu ayrılıq nədən oldu", Əliəğa Kürçaylının "Təki sən səslə məni",Məmməd Arazın "Məhəbbət körpü-müz", Fikrət Qocanın "Möcüzə", Musa Yaqubun "Öyrətmə özüne, öyrətmə məni", Seyvəş Sərxanlının "Unut gətsin", Nüsrət Kəsəmənlinin "Gətmək istəyir-sən" kimi şeirləri Azərbaycan sevgi poeziyasının XX əsr şedevr nümunələridir, desək, səhv etmərik...

Amma söhbət ikminci illərin gənc şairlərinin sevgi şeirlərindən gedir. İki növbədə, belə bir sual: İkimininci illərin gənc şairləri sevgi anlayışını necə dərk edirlər? Emin Piri "Sevgi" şeirində yazır:

*Əllərin ovcumda ,
ovcumda dünya
sayı tilov sallayıb
əllərindən*

ƏDƏBİ GƏNCLİK-İKİMİNİNCİ İLLƏR

HAMISI SEVGİDƏNDİR

*göyçəinə dan atmaqdı
sevgi.*

*Körpü üstündə
dalğalanan saçlarında
əllərimin balıq kimi üzməsi,
sinənə sıxılıb
gözələrində qağayaların uçuşunu,
seyr etmək,
dalğalı dənizdə boğulub
ölməkdə sevgi.*

İkimininci illərin gənc şairlərinin sevgi şeirlərini diqqətlə izlədik, amma verdimiz suala Emin Pirinin bu şeirdən başqa tutarlı nümunə tapa bilmədik.

Əslində, bir kuimsəni qınamaq olmaz. Hamı sevgidən yazır, amma nədir sevgi, onlar üçün sevginin mahiyyəti - eşqə qanadlandıran o ali hissin - o müqəddəs duyğunun özəlliyi nədən ibarətdir. Cavanlar ancaq sevməyi və bu sevgi ilə yaşamağı (öz sevgi etraflarını dillə getirməyi, küsməyi-darıxmağı, unudulmağı, ayrılıq əzabına düşər olmağı, sevgisiz nəfəs almamağı, hətta ölməyi belə arzulamağı və s.) şeirlərinə gətirirlər.

Yeni sevgi yaşantıları, bir qəlbın etirafıların onların şeirlərində dənə-dənə səslənir. Gənc şairlərin sevgi şeirlərindəki manzərə budur.

Əslində, hər bir gənc şairin öz sevgi hekayəti və sevgi oyunu var, birincisini məqbul hesab edirik, amma sevgi hissələrini oyuna çevtmək, hətta bununla məzələnmək doğrumu? İlk şeir kitabının müəllifi Apyara Ayxanın sevgi etirafını dinləyək:

*Səni zirvələrin qarı
Sevdiyi kimi sevirəm.
Durnaların ilk baharı
Sevdiyi kimi sevirəm.*

Bu etirafların sırası da gəlir: "Torpağın yaz yağışını, körpə ana ağuşunu, dağların sisini, dumiannını" sevdiyim kimi sevirəm"

Semimi etiraflardır və yenə sırası gələ bilər.Əlbəttə, bu etirafılar şair Vasiif Süleymanın kitabı yazdığı ön sözdə deyildiyi kimi yalan deyil, hər şey öz adı ilə çağırılarda gözəldir. Apyara Ayxan başqa bir şeirində "Mən eşq ilə ucalmışam Səni sevmək ibadəti" deyir. İlanırıq.

Amma əksər şeirlərindən aldığımız təəssürat budur ki, arada böyük, uçurum qədər dərin bir ayrılıq var: "Daha dufüqlərimdə günəş saçın daramır, Nəfəs belə almağa yoxluğun vermır aman" və

belə amansız sızıltılar yağış, qar kimi səpələnir onun şeirlərinə. Başa düşürük ki, Apyaranın lirik qəhrəmanı bir qəlbisizin ona verdiyi əzablar içində qıvrılır, amma yenə ümidini itirmir. Bəs ümid itəndə necə? Ülker Nicatlının-bu gənc şairin lirik qəhrəmanının dərdi daha böyükdür:

*Sənə sarı qanad açan üreyim,
Köynək geyib gözümün yaşından.
Hər gün mənə məktub yazan ümidlər
Sənə çatmır duymanın o başından.*

*Sən də mənə hamı kimi unutdun
Gedib durdum ayrılığın yanında.*

İnsan sevgisi əxlaqi-estetik hissdır, müəyyən bir varlığa özünü unudaraq göstərilən səydir. Seven şəxslər qarşılıqlı surətdə bir-birlərinin qəlbini , hiss və duyğularını, fikir və xəyallarını özün-kü kimi qəbul edirlər (Gər mən mən isəm, nəsən sən, ey yar? Vər sən , sən isən, nəyəm mənə-zar?-"Leyli və Məcnun"dən). Amma bu qarşılıqlı hissələr doğrundanı vüsala, mənevi birliyə aparır? Niyə sevenlər həmişə ayrılıqdan, hicranlan şikayətlənirlər? Qleyhinə deyilik bu şikayətlərin, seven qəbləri susdurmaq olmaz, amma bu şikayətlər, ayrılıqdan doğan sızıltılar kütləvi hal alırsax...

Hamısına aid olmasa da,gənc şairlərin şeirlərində dənə-dənə rastlaşdığımız bir mənzərənin şahidiyyəi seven: qızlar sevdiyi oğlanlardan, oğlanlar da sevdiyi qızlardan ayrı düşüblər, ortalığa ayrılıq çöküb, sənşizlik bir bəla kimi onların varlığına hopub.

Hər iki tərəfdən "sənsiz yaman ölürəm" sədəları az qala düz-dünyanı бү-rüyür... Günay Nəriman adlı lap cavan bir şairə yazır ki: "Məni ki daş döğmədi, Niyə daşa dönmüsən? Buz bağlayıb üreyin". "Sənsiz yaman ölürəm, ay sənə qurban olum". Seven açlıqların (oğlanların) şeirlərində də ayrılıqların doğan ah-nalələr yetərinəcədir. "Bir sıra yaxşı şeirlərin müəllifi Mənsur Həsənzadənin lirik qəhrəmanı "Son görüş"də baş tutmayan bir sevginin hekayətini danışır. Əlbəttə, biz o lirik qəhrəmanın keçirdiyi hissələre acırıraq, ayrılıqdan doğan "Eh, nəpə illərdi ki, yaşayıram özümcün, ölürəm sənin üçün!" deyimilə ne bigənə qala bilmərik. Sevgini ölümə sürükləməklə özüün üçün necə yaşamağa oluruk?

Çox istərdik bu qaranlıq sevgilər bəzimiz gənc şairlərin ruhunu tərk eləsin.

Amma gənc şairlərin sevgi şeirlərində işıqlar da sayğısır. Demək istəyirik

ki, az qala intiharla, ölmək arzusuyla yaşamaq , nostalji hissələrin əsiri olmaq seven oğlanların və qızların əzəli qisməti olmalıdır. Əli Kərimin "Qayıt" şeirindəki sonuncu misrçaya diqqət edək: "Qayıt, səhmənə sal bu kainatı". Ayrılığın, sənşizliyin özündə də yaşamaq, daha artıq, daha güvvətli sevmək hissiyyatı çağlmalıdır. Məsələn, Məhsəti Musanın sevgi şeirlərində ("İşıqlı adam", "Bir az da çox sevim səni", "O çiçəyin xatirinə gecik bir az" və s.) ayrılıqdan da, intizardan da söhbət gedir. Amma o şeirləri oxuyanda qətiyyəni bədbinliyə qapılırsan, fikirləşirsən ki, ayrılıq, həsrət sevenləri heç də ölümə səsləmir, əksinə, bu sevgiyə daxilən güclənirsən:

*Elə şirin ağrısan sən,
İstəmirəm ki, bitəsən.
Qapayıram gözlerimi,
Gəlib dilimdə bitərsən.*

*Həsratın də məhəm mənə,
Dərdi şirin eyləyənəm.
Məni haqqa çatdıranım,
Məni dərviş eyləyənəm.*

Elşad Ərsadoğlunun "Eşqə doğru" kitabındakı şeirlərdə də bəzi istisnaları nəzərə almasaq, sevginin gözəlliyi vafı olunur. İntiqam Yaşarın bu şeirində də sevgiyə və sevilən qıza ümid, inam duyğusuyla qarşılaşırsan:

*Ən gözəl şeirlərimi,
deyirlər, sənə yazmışam.
İnanma hər deyilənə,
Hələ sənə nə üzümçüm?*

*Yen mənim üzümçülərimin,
yeganə şığınaşağı.
Nə qədər uzaq gətsəm də
Sənə gələləm uzağı.*

Təfərrüata varmadan deyək ki Şəhənə Müşfiqin, Günel Eyvazlının, Vasiif Əlihusəynin, Valeh Qocanın, Şəfa Valinin, Ziya Dilsuzun, Müşfiq Cəbinin, Fərqəna Yusifqızının bir sıra şeirlərində sevgi duyğularını təbiiyyə ilə diqqəti cəlb edir.

...Əlbəttə, bir yazıda iyirminci illər gənc şairlərinin sevgi şeirləri bərdə geniş söz çmaq imkanı olmadı. Biz daha çox ayrı-ayrı şeir kitablarındən və "Ulduz" jurnalında dərc edilən şeirlərə müraciət etdik.

Amma bir arzumuzu da gİZlətməyək: biz iyirminci illər gənc şairlərinin ən gözəl sevgi şeirlərini gözləyirik!...

"O , GÜNƏŞ ÖMRÜDÜ, SÖNMƏYƏCƏKDİR"

İbrahim Yusifoğlu imzası oxuculara yaxşı tanışıdır, Qədim Naxçıvanın Şəhur rayonunun Axura kəndində doğulmuş və ilk yaradıcılıq uğurlarını da elə burada qazanmış şair İbrahim Yusifoğlu zaman-zaman öz imzasını oxuculara tanıdib sevdire , həm də bu tanınma çevrəsini Azərbaycan hüdudlarından kənara çıxara bilmişdi.

Bu gün şair İbrahim Yusifoğlu otuzdan artıq kitabın müəllifidir. Onun şeirləri rus, fransız, türk, fars dillərinə tərcümə olunmaqla daha da geniş üfüqlərə üz tutmuşdu. Bir oxucu olaraq yaradıcılığına yaxından bələd olduğum İbrahim Yusifoğlunun hər bir yeni uğuru mənim üçün bir dost naliyyəti, bir qələm qardaşımın sevinci deməkdir. Məhz bu mənada , şair İbrahim Yusifoğlu imzası tərəfindən böyük maraqla izlənilir.

Elə bu günlərdə mən dostum İbrahim Yusifoğlunun daha bir uğurların şahidi oldum. Belə ki, ölkəmizdə geniş şəkildə qeyd edilən Ulu Öndərimiz Heydər Əliyevin 100 illiyi , yeni "Heydər ili" ilə əlaqədar olaraq şair İbrahim Yusifoğlu da özünün poeziya çəlgəlini, yeni



İbrahim Yusifoğlu

" O , GÜNƏŞ ÖMRÜDÜ, SÖNMƏYƏCƏKDİ" poemasını oxucuların ixtiyarına vermişdi.

Şairin " Şirvanşah"-də yüksək poligrafik keyfiyyətdə, çox diqqətçəkan bir tərtibatla işıq üzü görmüş bu əsərinə Milli Məclisin sədr müavini Adil Əliyev və filologiya elmləri doktoru, AMEA-nın professoru, Rusiya Təbiət Elmləri Akademiyasının haqqı üzvi Salida Şərifova və ÖN SOZ yazıblar. Hər iki

Ön sözde müəlliflər Heydər Əliyevlə bağlı fikirlərini ifadə etməklə onun xalqımızın yaddaşındakı ədəbi obrazının ziddiyyətli olmaqla yanaşı, yeni kitab-əbədini də özünün poeziya çəlgəlini, yeni

trladıblar. Professor Salida Şərifova öz növbəsində şairin təqdim edilən poemasının ədəbi-bədii xüsusiyyətlərini ədəbiyyatşünaslıq baxımından təhlil və təqdim etməklə yanaşı , həm də müəllifin yaradıcılığında Heydər Əliyev obrazının diqqətçəkan yer tutduğunu xüsusi qeyd etmişdi. Poemanı oxuyan zaman müəllifin təkcə öz qəhrəmanına olan böyük sevgisinin deyil, həm də bu sevgini ifadə etmək ustalığını görmək, hiss etmək mümkün deyil.

Mən kitab-albom formatında çap olunmuş poemanı oxuyarkən müəllifin bu əsər üzərində son dərəcə diqqətli olmaqla zaman ardıcılığını da gözədən qaçırmadığını, təsvir etdiyi real hadisələrin bədii tərənnümü ustalıqla qabartdığını da aydın bir şəkildə gördüm . Düşündürəm ki, bəarsədə oxucu təsərrüatını qeyd etdiyim bu kitab bədii-sənəddi poema kimi müəllifin ədəbi uğurudu ! Bu poema həm də Ulu öndərin 100 yaşına yaxşı bir hədiyyədir.

Bu kitab münasibəti ilə şair dostum İbrahim Yusifoğluna ürəkdan təbrik edirik.

Əbülfət MƏDƏTOĞLU

Yeni kitab və yaxud dost sevinci...

Yaxın günlərin söhbətidir, Qələm və könül dostum Qafar Cəfərlili ilə telefon danışığımız zamanı bildirmişdi ki, o, bu yaxın zamanda Bakıya gələcək...

Yeri gəlmişkən xatırladım ki, Qafar ölkəmizin cənub bölgəsində, bir az da daqiq desəm gözəl Lənkəran şəhərində yaşayır...yazıb yazarıdır. Qafar Cəfərlili həm də AYB-nin bu bölgədə rəsmi nümayəndəsidir. Yəni o, AYB-nin Cənub bölməsinin sədridir. Və qələm adamları bu bölgəyə üz tutanda daha çox onu arayıb, axtarırlar...

Vurğulamaq yerinə düşər ki, onun rəhbərliyi altında son illərdə bu bölgədə yaradıcı mühit xeyli canlanıb. Bu da həm keçirilən ədəbi-ictimai tədbirlərin məzmun və keyfiyyətində, həm də yaradıcı adamların bir-biri ilə artan sıx təmasında özünü büruzə verir. Deməli , son nəticədə də həm



kəran limonu ilə yanaşı, ondan qat-qat dəyərli, nəfis bir kitab da gətirdi. Bu onun rus dilində çap olunmuş heykəyə və novellalarından ibarət "Volşebnaya noç" kitabı idi...Müəllifin yeni kitabı dəyərlili naşirimiz Akif Dənizadənin rəhbərliyi etdiyi "Apostrof-A" nəşriyyatında işıq üzü görüb. Hekayə və novellaları rus dilinə Rüstəm Mirzəyev çevirib.

Qafar Cəfərlili yaradıcılığına bələd oxucu kimi dəyərləmə ki, kitab bütün mənərlərdə uğurlu alınıb. Düşündürəm ki, bu da müəllifin rusdillə oxucularla həmsöhbət olmasında öz sözünü deyəcək.Mən isə dostumu bu uğura görə təbrik edir və hər iki bəliyyəyə görə təşəkkürümü bildirirəm. Dost sevinci - dostun da sevincidir! Uğurların tükenməz olsun, dostum!

Əbülfət MƏDƏTOĞLU

O Topal Teymur deyil, Əmir Teymur idi

9 aprel Dünya tarixində Əmir Teymur kimi tanınan böyük sərkərdənin doğum günüdür.

1336-cı ildə Özbəkistanın qədim Hoca-lıqar kəndində, indi bura Şəxrisabz adlanır, anadan olub.

Ərəb mənbələrində tam adı Teymur ibn Tarağay Barlas, türk mənbələrində Barlaslı Tarağayın oğlu Teymur kimi yazılır. Çatğatay və monqol dilində Temur sözü "dəmir" mənasını verir.

Uzun illər və çox təəssüf ki, indinin özündə də ona gəh Teymurləng yaxud Topal Teymur deyirlər. Bu adı orta əsrlərdən sonra ruslar ona verilib və bu günə qədər də bəzi ağılsız Azərbaycan alimləri və tədqiqatçıları onu belə adlandırlır.

Əslində isə o Əmir Teymur Gürkan adlanmalıdır.

Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir titulu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan titulu götürür. Gürkan monqol dilində kuruqən və ya xurçən sözünün fars dilində olan variantıdır və tərcüməsi "kürekan" deməkdir. Bu o demək idi ki, Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur onların evlərində azad şə-


kildə yaşaya və hərəkət edə bilərdi.

Teymurun siyasi fəaliyyətinin başlanğıcı Çingiz xanın fəaliyyətinə bənzəyir: onlar şəxsən özləri ardıcılıqlar tərəfindən təşkil olunmuş dəstələrin başçıları idilər, hansılar ki, sonralar da onların hərbi qüdrətində əsas təməl rolunu oynayıblar.

Çox təəssüf ki, bu günə qədər də onun haqqında məni mövqə göstərirlər. Bəli o qəddar insan olub. Tarixdə hansı sərkərdə belə olmayıb ki? Minlərlə insanı qətl edib, tarixdə hansı böyük sərkərdələr qansız hakimiyyət qurublar ki?

Əmir Teymur babası Çingiz xanı kimi aman istəyəne dəyməzdi. Amma xəyanəti, yalanı sevməzdi. Məsəl üçün 1387 ci ildə Əmir Teymurun İran səfərində İsfahan şəhəri ağsaqqallarının aman diləsinə görə Əmir Teymur şəhəri talan etmərk. Qarşılığında şəhərə vergi qoyur və 4 min əsgərini burda saxlayır. Lakin İsfahan əhalisi gəcə ilə hücum edərək bu əsgərlərin hamısını öldürür. Bunu eşidən Teymur onları ən ağır formada cəzalandırır.

Şirvanşah aman diləyib ona sədaqətli olduğu üçün heç bir zaman bu dövlətə yəmədi. Osmanlı sultanı Bəyazidin ona yazdığı məktuba görə Mərkəzi Asiyadan gəlib oranı ələ keçirir. Düzdü sonradan



ona bunu türk dərin dövləti bağışlamır. Amma dünyada bir günəş olduğu kimi, bir hökmdar olmalıdır prinsipi ilə hərəkət edib Əmir Teymur. Məgər digər sərkərdələr belə etməyibmi?

Əmir Teymurun qəbrinin açılmasından isə onun sümük qalıqlarını araşdırmış M.M.Gerasimov yazırdı ki, Əmir Teymurun boyunun uzunluğu 170 sm olmuş

Zaur Əliyev, dosent

dir, onların maşınları yoxdur, evə taksi ilə gedəcəklər. Rəmiş onlara sevgi və ürəkli diqqət göstərirdi.

Dədim axı Rəmiş ipə-sapa yatmayan adamdı. 2014-cü ildə, qonağımızı. Studi-yaya gəlib, ədəb-ərkanla ilə getirdiyi təzə pencyəlini, köynəyini geyinir, qətiyyəni tələsir. Çox rahatdı. Rəmiş əlinə planşetini alıb, dedi: "Vasif, gəlin bura götürm". Bir neçə nəfər ona yaxınlaşdı. Elə bildik nəse musiqi filan göstərəcək. "Odnoklassniki" açıb rus qəzəlini göstərib, yeni tanış olduğunu söylədi. Qızların necə olduqları ilə bizzdən maraqlandı. Sanşın, gözəl qızlar idi, bəyənənmək mümkün deyildi. Gülmək tutdu bizi, dedik: "Əladırlar". Nəse cavab da yazdı onlara. Rəmiş bir ansamblda çalışmış xanım mənə demişdi ki, "Onun öz dünyası var. Zeynəb Xanlarovanın ifa edəcəyi mahnının məşqinin qızgın yerində, Rəmiş qəfil durub, gitarasını üstə qoyub deyib ki: "Mənim siqaret çəkmə vaxtımdı, gəlməliyə". Uzun, arıq, o dövrün geyim stiliində, dağınıq saçlı Rəmiş heç kimə əhəmiyyət vermədən çıxdı bayıra siqaretini çəkməyə. Həmi oturub onu gözlədik. Ta ki, o gələne kimi. Deyirəm də, onun üçün qaydalar yox idi. Onun öz qaydaları vardı - "Rəmişvari" qaydalar...

Ruhun şad olsun, dəli-dolu, ipə-sapa yatmayan adam...

Vasif Ayan



ƏDALƏT •

14 aprel 2023-cü il

Vasif Əlihusəyn

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

№ 14 (2338) 14 aprel 2023-cü il



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

LERİK - GÖZƏL BİR DİYAR!

Azərbaycanda bir-birindən gözəl yerlər, məkanlar, rayonlar çoxdur. O rayonlardan biri də dağlar qoynunda yerləşmiş Lerikdir. Əgər kiminsə bu rayona yolu düşsə, onda o, görər ki, Lerikin necə gözəl təbiəti, havası, suyu və insanları var. Allah-Taala bütün gözəllikləri və füsunkarlığı Lerikə bəxş edib. Təbii ki, belə bir qeyri-adi təbiəti olan, torpağı olan və havası, suyu olan yerdə yaşamaq və işləmək insanlara daha böyük inam verir.

Lerik rayonu 1930-cu ilin avqust ayında təşkil edilib. 1938-ci ilin yanvarınadək mərkəzi Qosmalan kəndi olmaqla Zuvand rayonu adlandırılıb. 22 kənd Ərazi İcra Nümayəndəliyi və 29 Bələdiyyə qurumu fəaliyyət göstərir. 1084 kvadratkilometr əraziyə malik olan rayonda 161 kənd və bir şəhər var. Rayon əhalisinin sayı isə 86 585-ə çatır.

Aydındır ki, bu rayon günbəgün, aybaay, ilbəil sürətlə inkişaf edib və inkişaf etməkdədir. Ona görə ki, Ulu Öndər Heydər Əliyev və Prezident İl-

ham Əliyev Lerikin sosial-iqtisadi inkişafını həmişə diqqət mərkəzində saxlayıb, bu rayona daim qayğı göstərər. Prezident İlham Əliyev rayona səfər edərkən Lənkəran-Lerik yolunun açılışında iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Cənab Prezident İlham Əliyev ikinci dəfə rayona səfər edərkən rayona çəkilmiş qaz xəttinin açılış mərasimində lərikiləri bir daha sevindirib. Ümumiyyətlə, Prezidentin hər səfəri Lerikdə çox böyük əks-səda verib, yeni sosial obyektlərin, parkların, xiyabanların açılışı yerli camaatı sevindirir. Ümumiyyətlə, Lerikdə bir-birindən gözəl parklar, xiyabanlar, sosial obyektlər və turizm məqsədilə bir çox yeni lahiyələr həyata keçirilib. Lerikdə yenidənqurma, tikinti işləri zaman-zaman geniş vüsət alıb. Orada inşa edilən tikililərdən biri də "Uzunömürlülər" muzeyidir. Dünyada yeganə Lerikdə yaradılan bu muzey çoxlarının diqqətini cəlb edir. Onu da qeyd edək ki, Lerikdə 500 nəfərdən çox uzunömürlü insan yaşayır. Mu-

zeydə yaşı 100-dən yuxarı olan 50-dən çox lərikli haqqında maraqlı məlumatlar var. Burada həm də 2 mindən artıq eksponat mövcuddur.

Onu da qeyd edək ki, Lerik Qarabağ uğrunda gedən döyüşdə 130 şəhid verib. Onlardan beşi "Milli Qəhrəman" adına layiq görülüb. Azərbaycanın ilk Milli Qəhrəmanlarının sırasında lərikilərin də adı var. Bundan başqa, hazırda rayonda 80 nəfər Qarabağ əliili yaşayır. Prezident İlham Əliyevin göstərişi ilə 2020-ci ildən Lerik şəhərində yaşayan 1320 nəfər ailənin mənzilinə qaz xətti çəkilib və hazırda 50 kəndə mavi qaz verilir. Bu bölgənin turizm üçün böyük potensiala malik olması diqqətdən kənarda qalmayıb. Belə ki, Lənkəran-Lerik yolu boyunca Bina, Qosmalan və Kələxan kəndlərində turizm istirahət əyləncə mərkəzləri inşa edilib. Bir çox yollar əsaslı və cari təmir olunub. Son illər rayonda 5946 şagird yerlik 53 məktəb, o cümlədən Heydər Əliyev Fondunun hesabına 870 şagird yerlik 4 yeni məktəb, 7 səhiyyə müəssisəsi, 3 uşaq bağçası, onlarla yeni idarə binaları, rabitə və poçt şöbələri üçün yeni binalar tikilib, istifadəyə verilib, bir çoxu əsaslı təmir edilib. Bununla yanaşı, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iki 16 mənzilli yeni yaşayış və bir 18 mənzilli bina istifadəyə verilib. 11 Qarabağ müharibəsi əlili üçün fərdi mənzil tikilib, 27 çox imtiyazlı şəxsə avtoməşin verilib. Lerik şəhərinin bütün küçə və meydanlarına asfalt, səki və xiyabanlara üzlük daş döşənilib və yeni işıqlandırma sistemi quraşdırılıb. Hazırda rayonun ayrı-ayrı kəndlərində 13 yeni məktəb binasının tikintisi, şəhərin küçə və meydanlarında tikinti-abadlıq işləri

sürətlə davam etdirilir. Rayonda Bayraq muzeyi, bir "Tarix-diyarşünaslıq" muzeyi və onun "Uzunömürlülər" filialı, mərkəzləşdirilmiş kitabxana sistemi, 55 klub fəaliyyət göstərir. Rayon mərkəzində "Kapital" bankın filialı var və orada 4 bankomat fəaliyyət göstərir.

Əkbər Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edildəndən sonra rayonda abadlıq, quruculuq və abadlıq işləri daha geniş vüsət alıb. Böyük tikinti işlərinə və turizm lahiyələrinin həyata keçirilməsinə dövlət qurumları ilə yanaşı, sahibkarlar da cəlb edilib. Çünki rayonun İcra başçısı Lerik sakinləri ilə çox səmimi münasibət qurur, onların hər birinin qayğısına qalır, fikirlərini və düşüncələrini dinləyir, yeri gələndə irəli sürülən təkliflərdən səmərəli istifadə edir.

"Xalqa söykənən dağa söykənir". Bu sözləri bizimlə söhbətində əslən Lerikdən olan, Mədəniyyət və İncəsənət Universitetinin professoru, kurtologiya elmləri doktoru İlqar Hüseynov deyir.

İlqar müəllim deyir ki, Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Əkbər Abbasov həmişə Lerikin ziyalılırla ilə əlaqə yaradır, görüşlər keçirir və bizi mehribanlıqla qarşılayır. Biz ziyalılar da bu görüşlər zamanı Lerikin sosial-iqtisadi və turizm inkişafı üçün öz ideya-təkliflərimizi veririk. Biz bu cür ziyalı icra başçısı ilə görüşəndə böyük qürur hissi keçirdirik. Qürur hissi keçirdirik ki, hər bir insana yüksək dəyər verən icra başçısı lərikiləri həddindən artıq çox istəyir.

Təbii ki, hər bir icra başçısı cənab Prezidentin rayondakı səlahiyyətli nümayəndəsidir. Onlar xalqa xidmət edəndə, xalq da onların xidmətindən



razi qalır və rayonun sosial-iqtisadi inkişafına böyük köməklik göstərir. Cənab Prezident də dəfələrlə öz çıxışlarında deyib ki, mən hər bir icra başçısını vəzifəyə təyin edəndə deyirəm ki, gedin, xalqa xidmət edin! Görünür, Lerikin icra başçısı da məhz Prezidentin tövsiyələrini rəhbər götürərək öz işlərini məhz bu istiqamətdə qurur.

Lerikin böyük ziyalılarının biri olan şair-publisist Ağacəfər Həsəni də tez-tez öz doğma yurduna gedir. Ağacəfər müəllim deyir ki, biz İcra başçısına ona görə böyük hörmətlə yanaşıırıq ki, o, hər bir lərikliyə diqqət göstərir, ziyalılara hörmətlə yanaşır və bizim təkliflərimizi, ideyalarımızı qəbul eləyir.

Biz birlikdə Lerikdə möhtəşəm işlər görə bilərik. Çünki insanlar bir olanda, bir-birini anlayanda daha böyük məqsədlərə çatmaq asan olur. Əkbər Abbasovun müsbət keyfiyyətlərindən biri də lərikli ziyalılara olan sevgisidir. Məhz bunun nəticəsidir ki, Əkbər müəllim tez-tez rayonda lərikli ziyalı-

ların görüşünü keçirir, onları dinləyir və biz bir yerdə rayonu gözəlb, abadlıq işləri ilə tanış olur, bu işlərə kömək məqsədilə öz təkliflərimizi veririk.

Ümumiyyətlə, bizim rayonun icra başçısı ziyalı, vətənpərvər, millətini və xalqını sevən bir insandır. Ona görə də o, lərikiləri çox istədiyi kimi, biz də Əkbər Abbasovu çox istəyirik!

Lerik bu gün də gözəldir və səhah da gözəl olacaq! Çünki onu se-vən, onu tikən, qurub-yaradan çox böyük insanları var. O, insanlar həmişə doğma yurd üçün nə lazımsa, onu edib və edəcək! Təbii ki, Vətən də, xalq da qurub-yaradan və insanlara xidmət edən şəxsiyyətləri heç vaxt yaddan çıxarmır!

FAİQ QİSMƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ
MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN
MALİYYƏ YARDIMI İLƏ



Zemfira Meherrəmi
YAZIÇI-
publisist

Yüz illərin yaxasında yollar yormuşduq. Nəmərd qonşunun xəyanətindən cana doysaq da, qurtula bilmirdik. Kor rüzgar, yorğa yellər, acı səmum küleyi başımız üstündə əsirdi. Axırı görünmürdü. Yol-un-yolağanın, arxın-bərənin səmtini itirmişdik. O ötən illərdə sevincdən çox ağrı-acı, kədər vardı. Göylər də qan ağlayırdı. Aramsız dolusu, qara şimşəyi, gur leysanıyla. Möhtəşəm Qələbəmizdək həyat çox cansızıcı, yeknəsəqdi. Sanki bütün axan çaylar-sular iç dünyamızda quruyurdu.

Müharibə qan-qadadır, ölüm-itimdir. Neçə-neçə ağı, şəhid bayatısı, qara yayıqlı anaların, gəlinlərin göz yaşdır. Hər qovğasının əzab-əziyyətini görənlerin, səngər həyatı yaşayanların əsərləri savaş ədəbiyyatımızın ən dəyərlı örnəkləri sayılır. Barıt qoxulu şeirlər müəllifi, gənc istedadlı şair Oğuz Alparslanın ərsəyə gətirdiyi bədii nümunələr kimi.

Oğuz Nadir oğlu Alparslan 11 may 1986-cı ildə Cəlləlbadda doğulub. Doğma rayonundakı 7 sayılı orta məktəbi bitirib. Türkiyədəki Atatürk Universitetinin İctimaiyyətlə əlaqələr və tanıtım bölməsində təhsil alıb. Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür. 2021-ci ildə AYB-nin tövsiyəsi ilə Prezident təqaüdünə layiq görülüb.

Hələ yeniyetmə çağlarından ədəbiyyata, şeirə, sənətə maraq göstərən. Anası, mərhum Zemfira Mehrixanlı ədəbiyyatçı idi, lirik şeirlər yazırdı. Oğuz hələ kiçik yaşlarında anasının şeirlərini maraqla oxuyur, məktəblərində keçirilən müsəmirələrdə aparıcılıq edir, kiçik rollar oynayırdı. Aktorluğa həvəs dayısı, respublikanın Xalq artisti Nuraiddin Mehrixanlının sənətinə olan sevgidən qaynaqlanırdı. Şəhər İsmayıl Xətəinin döyüşən obrazını məktəb səhnəsində canlandırmış, müəllimlərin də, şagird dostlarının da rəğbətini qazanmışdı. Həm də rəssamlığa meyilliydi. Məktəb çantasına Xətəinin rəsmini çəkmişdi. Unudulmaz yazıçımız Fərman Kərimzadənin nəsr əsərlərinin vurğunuydu.

Üzvü olduğu dram dərnəyində sonralar da onunadığı rollarlar Oğuzun haqsızlığı dözməyən döyüşkən ruhundan xəbər verirdi. Yaşadığı məhəllədə məskunlaşmış qaçqın ailələrinin, köçkün bala-larının ağır durumu, çətin güzəranı, yurd həsrəti yeniyetmə Oğuzun da fikrini məşğul edirdi. Çünki Birinci Qarabağ müharibəsinin həyatımıza gətirdiyi iztirablar böyüklərin də, kiçiklərin də gözü qarşısında idi.

Valideynlərinin, müəllimlərinin torpaqlarımızın işğalından dolayı ürekağrısını da, kədəri də sezi-rdi uşaqlar. Azyaşlı Oğuz və yaşıdları tez-tez böyüklərə sual verirdilər: "Torpaqlarımızı ermənilər

"Mən şahidəm, bir şanlı tarix şahidi!"

dən nə vaxt geri alacağıq?" Cavabı elə də asan ol-murdu bu sualın.

Həmin illərdə Oğuz ilk qələm nümunələrini yazmağa başlamışdı. Ateşkeşdən üzübəri uzun il-lər yurd itkisinin acılarıyla yaşadıq. Ta Aprel dö-yüşlərində. Həmin günlərdə sanki hər kəs Gü-nəşin cəbhədən doğacağına inanırdı. Erməni qul-durların bitib-tükənməyən tənəbbatlarına, hərbi mü-daxiləsinədək bir cavab idi Aprel döyüşləri. Bu vuruşlar cəmi dörd gün çəkəndə də, Lələtəpə və di-gər strateji yerlərimizin işğaldan azad olunması ilə nəticələndi. Yol üstə hardasa Zəfər qalmışdı. Bu qələbəni yaxınlaşdırmaq üçün yollar qət edib mən-zil başına çatmalıydı düşmən çəpəri oğullarımız.



Çat-çat olan, tank tırtıllarının dağıtdığı yollar ərə-nləri gözləyirdi. Bu, Qələbəyə aparən böyük yolun başlanğıcı idi. Dörd günlük savaşdan sonra Oğuz "Mən əsgerəm" şeirini yazmışdı:

*Bir öləb, min dirilən ulu Türkün özüyəm mən!
Min illərdir hökm sürən bir ulusun iziyəm mən!
Azadlığa gedən o yol, ciğir mənəm, o iz mənəm,
Sənməyən o çirək mənəm, o köz mənəm!*

O, təkə qələmi ilə döyüşmürdü, könüllü olaraq silaha sarılıb Vətən savaşımızca yollanırmışdı. Onun cəbhə yolu Cəbrayıldan, Qubadıldan keçdi, ən ağır döyüş əməliyyatlarında iştirak etdi. Şuşanın alınmasında göstərdiyi cəbaları isə həyatının ən parlaq, unudulmaz günləri hesab edir. 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət dəyərlən-dirilmiş, o "Cəbrayılın azad olunmasına görə" və "Qubadılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Oğuz Alparslanın bu şeiri süsünəsin torpağına si-pər edən, yağılara qan udduran dəmir yumruqlu Azərbaycan əsgərinə ithaf olunub. Gənc şair hər

qarşısını azad etmək üçün igidlərin qanı səpələ-nmiş, çiçəkləri Şəhid ətirli torpağın fədaisi olması ilə fəxr edir:

*Hər qarışı qana doymuş bu torpağın fədaisi,
Çiçəkləri Şəhid qoxan Vətən mənam!*
*Vətən çiçəkinə candan keçən, qandan keçən,
Şəhid olub qayısında bitən mənəm!*
*Mən əsgerəm!
Al günəşdə qüvvət alar tunc bədənim.
Torpağıma göz qoyanın, boynuna qılncıdır alim!*

Şeirləri hiss və duyğularının, təxəyyülünün rəs-midir. Bu poeziya nümunələrində hər şey bədii mətnin məzmununa uyğundur. Onun maraqlı for-mada, aydın, səlis dillə təqdim etdiyi Qarabağ şeirləri insani ağrıların, üzüntülərin, dər-d-kədərin bədii təzahürüdür. Müəllifin fikrincə, Azərbaycan əsgəri ulu Türkün xilaskarı olan Bozqurdun özü-dür.

Şair azad yurdun çağlayan gur səsi, "şəhid olub Vətən qayısında bitən" Azərbaycan əsgəri ilə öyünür, bu igid oğullar cərgəsində olduğu üçün fəxr edir:

*Mən əsgerəm!
Ulu Türkün xilaskarı o Bozqurdun özüyəm mən!
Qarabağın zəngülesi, azad yurdun səsiyəm mən!
Mən Şəhidəm, bir şanlı zəfər şahidi!
Mən şahidəm, bir şanlı tarix şahidi!*

Ölümlərin ən əlilidir şəhidlik! Vətən naminə canından keçib şəhadətə yürüyənlər, bəlkə də Yer üzünün ən xoşbəxt bəndələridir.

Şairə görə, torpaqlarımızın əsərdədən qurtul-masına al qanlarıyla vəsilə olan şəhidlər məhz şanlı Zəfər şəhidləridir. Qalib Azərbaycan əsgəri-ri isə dəmir yumruqla yazılmış şanlı tarixin şahid-ləridir.

"Haqq yolunda davam sən" deyən, torpaqları-mızın uzunillik işğalı ilə bağlı tarixi ədalətsizliklə barışmayan şairin "Azərbaycan" şeirində oxuyu-ruq:

*Göz qoysa yağılar birçə daşına,
Ügrüdə düşməne çəpər olaram,
Əldə silah, Vətənin keşiyində,
Sinəm qalxan olar, sipər olaram.*

Qarabağın tacı olan Şuşanın 270 illiyinə həsr edilmiş, AYB-nin və "Söz ədəbi layihəsi"nin təşki-latçılığı ilə "Vektor" Beynəlxalq Nəşrlər Evinə işiq üzü görmüş "Barıt qoxulu sətilər", habelə Mədə-niyyət Nazirliyinin dəstəyi ilə çapdan çıxmış "İgid-lərin sözü" kitablarında Oğuz Alparslanın da poe-ziya nümunələri yer alıb.

"Salam, Vətən!" şeiri həmin bədii nümunələr-dən biridir.

Şairin "dəmir yumruq igidlərə", "torpaqlaşan şəhidlərə" ithaf etdiyi bu bədii nümunəni həyəcan-sız oxumaq olmur:

*Salam, ey bağır qanlı
Can Qarabağ!
Səndə amanətim var.
Danış görüm qarşılarım,
Yoldaşlarım necədir?
Sən nəfəsə Vətən deyən,
Candaşlarım necədir?*

Şair fəxr-fəxarətlə bildirir ki, Zəfər yolçuları gö-zü yollarda qalan Şuşamızda uzun illərdən bəri kök salmış düşmən tör-töküntülərini məhv etmiş, qırılan qırılmış, yerdə qalan isə dabanına tıpu-rub çəkmışdi.

Ən başlıcası isə canını yurduna fəda edən şə-hidlərin qanı yerdə qalmamışdır. "Qanayan torpaq-da yatan canlara", şəhidlərin ruhuna and içən yurd müdafiəçiləri ağzın düşməndən intiqam alaraq qala şəhəri Şuşamızı azad etmişdilər:

*O ayaz gecədə, o dolunayda,
Yüksəldi göylərə intiqam səsi.
...Qisas gecəsi!*

Qıy vuran qartallar düşmən üstünə şiğıyanda, Bozqurdun qanı yuyulanda sanki yerlə-göy birləş-di, dağlar yerindən oynadı, dəmir yumruq düşmə-nin başını əzdi. Qarabağdakı səmum yellərini ar-tıq bahar nəsimi əvəz etmişdi:

*Budur, er meydanı!
Döyüş meydanı!
Yerlə yeksan etdik,
Yağı düşməni!*

Türk kimliyi, al qana boyanan ay-ılduzlu bayra-ğı ilə qürur duyan şair otuz ildən bəri yağı tapda-ğında qalmış Qarabağın hər zaman ürək döyüntü-müz olduğunu dilə gətirir:

*Bozqurdam, sözümün ağasıyam mən,
Şimşəktək gurlayıb, çaxasıyam mən,
Dönüb Qarabağın yanan köksünə,
Yurdum, Xocalıya yağasıyam mən!
Türkəm mən!
Türkəm mən!*

Şair Vətən şeirlərində əzəli yurd yerlərimizin müdrik Sərkərdəminin rəhbərliyi, müzəffər ordu-muzun, rəşadeti, hünəri sayısında əsərdədən qurtul-masının hər kəsə böyük coşğu yaratdığını, qalıb Azərbaycan əsgərinin ürəklərdə özünə abidə ucaltdığını sevinc hissi ilə tərənnüm edir. Onun gözlündə artıq Vətənin Şuşa zirvəsindən dünyaya boylanırdıq:

*Salam olsun Azərbaycan əsgərinə!
Zəfərimin şahidinə salam olsun!
Dəmir yumruq igidlərə,
Torpaqlaşan şəhidlərə,
Ərazilərə salam olsun!*

*Zaur Əliyev,
dosent*

**İran elə bilir ki,
bu qan yerdə
qalacaq**



1988-ci ildən 2020-ci ilin sentyabr ayına qədər Azərbaycan əslində Ermənistanla deyil Rusiya ilə müharibə apardı. O illər-də Rusiya Azərbaycanın beynəlxalq layihələrdə əsas iştirakçı olmasını və Qərbi kapitalının Qafqaza, xüsusilə də Azərbayca-na onun nəzarətində olmayaraq axın etməsindən dolayı Er-mənistanın əli ilə bizi məğlub etdi. 30 il cəhdi bu imperiya maraqları və axırda Qərbi başa düşdü ki, Rusiya burada nəzarəti gücləndirəcək Şərqi Qərbi doğru yolu hər zaman bağlı olacaq. 17-ci əsrdə bir Hindistana görə dünyanı idarə edən güclərinin mərkəzi olan Britaniya Qafqazı, Mərkəzi Asiyayı və hətta Os-manlıları belə Rusiyaya güzəştə gətirdi. Ancaq o güclərin hesab-lamadığı bir güc var idi. Osmanlı torpaqlarında çoxluq təşkil edən Türklər. Nəticədə Mərkəzi Asiya və Qafqaz Rusiyanın oldu. Osmanlı torpaqlarında isə Atatürk Türkiyəsi yarandı.

Amma zaman artıq nə 17-ci əsr, nə 20-əsrin əvvəlləri, nə də 90-cı illərdir...

Zaman beynəlxalq layihələridir və buna görə Qarabağ mü-haribəsi zamanı böyük güclər Rusiyanı neytral saxlaya bildilər və nə qədər Rusiya gizli şəkildə Ermənistanı silahlandırsa da burada məğlub oldu. Biz 44 günlük müharibədə Ermənistanın təmsilində Rusiyanı məğlub etdik.

Son günlər isə meydana İran çıxıb. Əslində İran əsrin müqaviləsi imzalanandan günden regiondan çıxarılımış idi. Amma bu-nunla barışa bilmirdi. Buna görə də Ermənistanın açıq dəstək-chisi olmuşdu. Bahana isə bir dənsə idi. Azərbaycan İsrailə dos-ttdur. Əslinə qalsə İranın İsrail bəhanəsinin kökündə hələ 50ci illərdə hazırlanmış dünyanın yeni xəritəsi və Şərqli Qərbi birləşdirəcək böyük yolun üstündə o dövlətin olmayacağıdır. Bö-yük İpək Yolu layihəsində İran adlı indiki dövlət yoxdur. Xəritə-lərdə bu günkü İranın üç yərə bölünmüş və üç dövlətə məxsus əraziləri var. Cənubi Azərbaycan, Kürdistan və şah İranı.

Buna görə də İran son cəhdlərini edir. Bu gün artıq Qara-bağda və sərhədə Azərbaycan konkret olaraq Ermənistan adı altında İranın hücumuna məruz qalıb. Raketlər, dronlar və si-lahlar. Tehran Zəngəzur dəhlizinin açılmaması üçün Şeytana belə ibadət edər. Amma bu dəhlizin yaranmasına göz yuma bil-məz.

Ona görə də İran özü rəsmən bizə qarşı silahlı addım ata bil-məyəcəyini bilir. Çünki bir güllə ordan atılsa Türkiyə-İsrail-Bri-taniya-Amerika çox qısa zamanda Tehrانی yerləksən edəcək. İran bu gün qədər tarixində qorxduğu yeganə coğrafiya azər-baycanlılar olan torpaqlardır və bu gün də müstəqil Azər-baycan dövləti var. İnanın nə İsrail, nə Amerika nə də Türkiyə İran üçün qorxulu deyil. Qorxduğu yalnız Azərbaycanıdır.

Ona görə də bu günkü üç şəhidimizin və yaralılarımızın ol-ması İranın ayağına yazılmalıdır. İran hakimiyyəti elə bilir ağıl-lıdır.

Amma unudur ki, orda hazırlanan istənilən plan 1 saat son-ra Azərbaycanda masa üstündə olur. Ona görə Ermənistan əli ilə bizə müharibə etdiyini də bilir.

İran molla rejimi son nəfəsini verir və cəhənnəmə gedən yolda şeytani işlərə əl atır. Çox heyl ki, bu günkü 3 şəhidimizi itirdik mollarların son nəfəsində.

Amma İran elə bilir ki, bu qan yerdə qalacaq. Tehran bizim-lə sərhəd də yox evinin içində bunun cavabını alacaq.

GƏNCƏ MEHMANXANA ASC-nin				
31 dekabr 2022-ci il tarixə BALANS HESABATI				
			Azərbaycan manatı ilə	
Maddən in №-si		Qeyd	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
	Aktivlər			
1	<i>Uzunmüddətli aktivlər</i>		772905,40	838768,90
11	Torpaq, tikili və avadanlıqlar	111-112+113	772905,40	838768,90
12	Qeyri-maddi aktivlər	101-102		
17	Uzunmüddətli debitor borcları	17X		
19	İnvestisiyalar	19X		
	CƏMİ UZUNMÜDDƏTLİ AKTİVLƏR		772905,40	838768,90
2	<i>Qısamüddətli aktivlər</i>		913540,83	854612,26
20	Ehtiyatlar	20X-208	15274,80	20673,96
21	Qısamüddətli debitor borcları	21X-218	0,00	12629,09
22	Pul vəsaitləri və onların ekvivalenti	22X	2124,82	2988,22
23	Sair qısamüddətli maliyyə aktivləri	23X-235	896141,21	818320,99
24	Sair qısamüddətli aktivlər	24X		
	CƏMİ QISA MÜDDƏTLİ AKTİVLƏR		913540,83	854612,26
	CƏMİ AKTİVLƏR		1686446,23	1693381,16
	KAPİTAL			
30	Ödənilmiş nominal (nizamnamə)ka	301-302	355842,00	355842,00
31	Kapital ehtiyatları	31X		
34	Böhlüşdürülməmiş mənfəət (ödənilir	34X-344		
	CƏMİ KAPİTAL		355842,00	355842,00
	ÖHDƏLİKLƏR			
4	Uzunmüddətli öhdəliklər		0	0
42	Təxirə salınmış vergi öhdəlikləri	42X		
43	Uzunmüddətli kreditör borcları	43X		
44	Sair uzunmüddətli öhdəliklər	44X		
	CƏMİ UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		0	0
5	Qısamüddətli öhdəliklər		1330604,23	1337539,16
52	Vergi və sair məcburi ödənişlər üzü	52X		
53	Qısamüddətli kreditör borclan	53X	1330604,23	1337539,16
54	Sair qısamüddətli öhdəliklər	54X		
	CƏMİ QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		1330604,23	1337539,16
	CƏMİ ÖHDƏLİKLƏR		1330604,23	1337539,16
	CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR		1686446,23	1693381,16
Ələkbərov E.K. Rəhbər		Mahmudov G.M. Baş mühasib		

Özbəkistanda Şuşa Günlərinin rəsmi açılış mərasimi keçirilib

Şuşa şəhərinin Türk Dün­ya­sı­nın Mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar ola­raq Beynəlxalq Türk Mədəni­yəti və İrsi Fondu­nun təşəb­büsü və Özbəkistandakı Hey­dərlə Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında Özbəkistan­da Şuşa Günlərinin rəsmi açılış mərasimi keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan mərasimdə Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu­nun prezidenti Günay Əfəndiyeva, Azərbaycanın Özbəkistan­dakı səfiri Hüseyn Quliyev, TÜRKPA-nın Baş katibi Meh­met Süreyya Er, Özbəkistanın Mədəni İrs Agentliyinin rəhbəri Bahadır Abdulkarimov, Daş­kənddə akkreditə olunmuş türk dövlətlərinin səfirləri, millət vəkilləri, dövlət, hökumət və me­dia nümayəndələri iştirak ediblər.

Daşkənddə "Şuşa günləri" tədbirləri çərçivəsində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı sənədi filmin nümayişi, kitab təqdimatı, foto və nəşrlərəndə ibarət sərgi, Qarabağa aid milli geyimlərin moda nümayişi, şeir kompozisiyaları və konsertlərinin təşkilinə zərərde tutulmuşdur.

Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin önündə Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına, həmçinin "Şəhidlər və Zəfər" abidə kompleksinə çəlgəng və gül­çəkərlər qoyublar. Azərbaycan Mədəniyyət Mərkəzinin foye­sinde qonaqlara "Azad və çi­çəklənən Şuşa" adlı foto və nəşr sərgisi təqdim edilib.

Mədəniyyət Mərkəzinin böyük konfrans zalında davam edən tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda ilk dəfə olaraq keçirilən "Şuşa günləri"ni yalnız Azərbaycan mədəniyyəti üçün deyil, Özbəkistan mədəni-ictimai həyatı üçün də mühüm hadisə adlandırıb. O,

Şuşanın Azərbaycan mədəniyyəti, musiqisi, poeziyasında müstəsna rolu haqqında danışıraq, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqların azad olduğunu, ölkə Prezidenti İlham Əliyev tərəfindən şəhərin Azərbaycan mədəniyyətinin paytaxtı elan edildiyini və TURKSOY təşkilatı tərəfindən 2023-cü il üçün türk mədəniyyətinin paytaxtı elan olunma-



sı haqqında qərar verildiyini söyləyib.

Mərasimdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Şuşanın Azərbaycan dövləti və xalqı üçün xüsusi yere malik olduğunu vurğulayaraq, onun uzun müddət erməni işğalı altında qalmasını, şəhərin dağıldığını və tarixi abidələrin məhv edildiyini bildirib. O, Şuşanın erməni işğalından azad olunmasını çox mühüm tarixi hadisə adlandıraraq, hazırda şəhərdə aparılan quruculuq işlərini və keçirilən mühüm beynəlxalq tədbirlərin hər bir Azərbaycanlıda qürur hissi yaradığını bildirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu­nun prezidenti Günay Əfəndiyeva bu il yüzilliyi qeyd olunan türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzində "Şuşa günləri"nin açılış mərasiminin keçirilməsi tarixi hadisə kimi dəyərləndirib. O, Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar rəhbərlik etdiyi təşkilat tərəfindən

dünyanın müxtəlif ölkələrində "Şuşa günləri"nin keçirilməsinin nəzərdə tutulduğunu, ilk tədbirin Bursada və bu ilin birinci tədbirin Özbəkistanda keçirildiyini vurğulayıb. Günay Əfəndiyeva Şuşanın Azərbaycan mədəniyyəti, ədəbiyyatına, musiqisinə verdiyi töhfələrdən danışaraq, şəhərin zəngin mədəni irsinin bütün dünyaya çatdırılmasının vacibliyini qeyd edib.

Daha sonra tədbir iştirakçılarına Xurşidbanu Nəvəvan haqqında sənədi film göstərilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış filmə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şairə Xurşidbanu Nəvəvanın həyatı və yaradıcılığına dair, həm sənədi, həm də bədii səhnələr yer alıb. Filmin ssenari müəllifi Ülviyyə Heydarova, rejissoru Zəhra Quliyevadır. Baş rolda Azərbaycanın Xalq artisti Mehriban Zəki çəkilib.

Tədbirin bədii hissəsində Özbəkistanın Xalq artisti, "Yalla" ansamblının bədii rəhbəri Fərrux Zakirov, Azərbaycanlı musiqiçilər Nisbət Sərdəyeva, Rüstəm Müslümov, Elnur Salavodan ibarət muğam triosunun ifasında Azərbaycan və özbək mahnıları səsləndirilib, Azərbaycan Mədəniyyət Mərkəzinin "Azerbaycan qızları" rəqs ansamblı və dünyaca məşhur "Özbəgi yoshları" musiqili rəqs qrupunun rəngarəng çıxışları baş tutub.

Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu­nun prezidenti Günay Əfəndiyeva tərəfindən Özbəkistanda "Şuşa günləri" münasibətilə rəsmi qonaqlara və təşkilatçılara xatirə hədiyyələri təqdim edilib.

GƏNCƏ MEHMANXANA ASC				
Mənfəət və zərər haqqında hesabat (xərclərin funksiyaları üzrə təsnifləşdirilməsi)				
Maddəni n №-si		Qeyd	2022-ci il	2021-ci il
60	Əsas əməliyyat gəliri	20	142115,77	145268,81
70	Satışın maya dəyəri	24	234175,62	209539,15
	Ümumi mənfəət		-92059,85	-64270,34
61	Sair əməliyyat gəlirləri	21	22656,00	18205,00
72	İnzibati xərclər	25	8416,37	9059,8
	Əməliyyat (zərəri)		-77820,22	-55125,14
63	Pandemiya ilə əlaqəli maliyyə yardımı	22		
75	Maliyyə xərcləri	27		
	Keçmiş illərin mənfəətdən çıxılması zərəri			
	Fövqəladə gəlirlər	23		
	Fövqəladə xərclər	26		
	Vergitutmadan əvvəl mənfəət (zərər)		-77820,22	-55125,14
90	Mənfəət vergisi	28	0	0
80	Hesabat dövründə xalis mənfəət (zərəri)			
	Mənfəətdə iştirak payı:			
	Səhmdarların payı		-77820,22	-55125,14
	Azlıqların payı		x	x
Səhmdarların payına düşən bir səhmin mənfəəti:			29	
bir səhmin əsas mənfəəti			29	
Ələkbərov E.K. Rəhbər			Mahmudova G.M. Baş mühasib	

Afaq Bəşirqızı: “Aktyorların maaşına baxılsın, onlara evlər tikilsin”



Xalq artisti Afaq Bəşirqızı "Azərbaycan teatri - 150: inkişaf perspektivləri" mövzusunda keçirilən Teatr Forumunda çıxışı ilə marağa səbəb olub.

Adalet.az xəbər verir ki, aktrisa təklif edib ki, mədəniyyət sahəsində Bədii Şura yaradılsın:

"Həmkarlarımı, aktyorları qınamayın, problemlər çoxdur. Teatrın kateqoriyası məsələsinə diqqət yetirilməlidir. Eyni zamanda, aktyorların maaşına baxılsın, onlara evlər tikilsin".

Vidadi Həsənov: “Teatrların formatı dəyişdirilməlidir”

Xalq Artisti Vidadi Həsənov çıxışı ilə gənc aktyor və aktrisalara dəstək oldu.

Adalet.az xəbər verir ki, Xalq artisti "Azərbaycan teatri - 150: inkişaf perspektivləri" mövzusunda keçirilən Teatr Forumunda bildirib ki, aktyorların universiteti bitirdikdən sonra iş tapmaqda çətinlik çəkirlər:

"Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən istedadlı tələbələr bir hissəsi 3-4 ildən sonra taksit fəaliyyəti ilə məşğul olurlar. Bunun üçün özəl teatrlar olmalıdır. Qərarlarda, qanunlarda dəyişikliklər lazımdır. Teatrların formatı dəyişdirilməlidir. Rəqəbat olmayan yerdə inkişaf da olmaz. Buna görə də yeni teatrlara ehtiyac duyulur. Eyni zamanda bina problemi mövcuddur. 17 müstəqil teatrdan yalnız ikisinin binası var. Nazirlikdən xahiş edirik ki, bizə divarları aşmaq üçün imkan yaratsınlar".



Turan İbrahimov: “Heç olmasa, arada “saytlardan bir-iki xəbər, yazı oxuyun”



Aparıcı Turan İbrahimov həmkarlarını təqdim edib. Adalet.az xəbər verir ki, aparıcı facebook hesabında həmkarları ilə bağlı sərt fikirlər yazıb. Aparıcı söz ehtiyacı az olan aparıcılara kəskin irad bildirib:

"Televiziya dünyamızdakı gözəl həmkarlar! Əksəriyyətiniz Türkiyə seriallarına, verilişlərinə baxa-baxa o qədər aludə olmusunuz ki, özünüz olmağı unudub arada qalmısınız. Maneralarınız, üslubunuz, danışmaq tərziniz bezi məqamlarda hətta parodiya belə oxşayır.

Hələ söz ehtiyatı azlığından fikrinizi ifadə etməkdə çətinlik çəkəndə, məlum seriallardakı qəlibləşmiş cümlələri Türkiyə türkcəsində işlədib, sonra da "türklər demişkən" deyib, guya, vəziyyətdən çıxmanız lap et töküçüdür. Kitabı keçdim, heç olmasa, arada "saytlardan bir-iki xəbər, yazı oxuyun" deyəcəm, gəl ki, oralarda da vəziyyət bəzən sizdəki kimidir. Hə, türk sözü eşidəndə tükələri biz-biz olub sarsıntı keçirən, bu statusun meğzi sizin qandığınız deyil. Türk bu millətin dilinin də, sözünün də özüdür. Mən çirlişən, təqdimçisi aparıcılardan danışırıam".

Əntiqə

Xalq artisti: “Bir nəfər adımdan səhifə açıb...”

Xalq artisti Naibə Allahverdiyeva başına gələn hadisə ilə gündəm olub.

Adalet.az xəbər verir ki, aktrisa TikTok-da canlı yayımda bildirib ki, bir dəfə facebookda onun adından dələduzluq edilib:

"Mənim şantajlıq nəyimse yoxdur. Bilmirəm nə məqsədlə ediblər. Bəlkə adımdan başqalarına yazacaqlar, pul istəyəcəklər. Bir nəfər adımdan səhifə açıb və yaxınımdan 1500 manat pul istəyib. O da yaxşı ki, mənə zəng etdi, dedi, nə olub, yazmışam, 1500 manat pul lazımdır. Mən də dedim elə şey yazmamışam".

Əntiqə

Səhnə teatrında Azərbaycanda ilk dəfə ev teatrı üslubunda tamaşa

8-9 aprel tarixlərində 1Səhnə prodüser mərkəzinin nəzdində fəaliyyət göstərən Səhnə teatrında R.İbrahimbəyovun "Şirəbənzər" əsəri əsasında, Azərbaycanda ilk dəfə "ev teatrı" üslubunda hazırlanmış tamaşanın premyerası baş tutmuşdur. Tamaşanın prodüseri Elçin Hacı, quruluşçu rejissoru Elvin Mirzayev, bəstəkarı Vüqar Məmmədzadə vəsə operatoru Nicat Cəbrayilovdur.

Yenice tanış olmuş Rəna ilə Muradın həyatına bəzən-birərən qatılır. Onlar anlayırlar ki, bir-biri üçün yaranmışlar. Rəna həyat yoldaşı Ramizdən ayrılıb, amma Ramiz hər şeyin bərpasına çalışır və Rəna rahat buraxmaq istəmir. Murad da subay deyil: ailəsi, üç yaşlı oğlu, uğurlu karyerası var... Murad Rəna ilə görüşə qədərki həyatını sadəcə dişlərdən ibarət olduğunu düşünür və hər şeydən imtina edib qalan ömrünü onunla bağlamağa qərar verir, amma hər iki tərəfə bağlı insanlar, ətraf, cəmiyyət var. Tamaşada teatrın gənc aktyorları Mirzə Səfərov, Nazlıquliyeva, Kənan Balakışiyev, Rəhime Abidinova, Məleykə Cəfərova, Elçin Əmirov, Rəvan Hüseynzadə və Elvin Abbasov iştirak ediblər. Qəhrəmanları və hadisələri otaz şəraitində çox yaxın məsafədən izləyən tamaşaçılar tamaşanı alqışlarla qarşılamışlar.

Eminqey

ELANLAR
08.05.2002-ci il tarixdə 41 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış Milli Vəhdət Partiyası ləğv olduğunu elan edir.
Kreditordən xahiş olunur ki, bu elan dərc olunduqdan sonra 60 gün ərzində quruma olan tələblərini aşağıda göstərilən ünvana bildirsinsinlər: Bakı şəhəri, B.Səfəroğlu küçəsi, 195.

"Aqşın-98" kəndli-fermer təsərrüfatına məxsus 1 (bir) ədəd möhür itdiyi üçün etibarsız sayılır.

Məmmədov Rafik Əbülfət oğluna məxsus Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi 23/47-48 ünvanında yerləşən Əzizbəy KM MCC-yə məxsus 171 saylı binanın 297 saylı mənzilinin müqaviləsi itdiyi üçün etibarsız sayılır.

"Gəncə mehmanxana" ASC Səhmdarlarının 30 may 2023-cü il tarixində saat 11:00-da iclası keçiriləcəkdir. Səhmdarların iştirak etməsi xahiş olunur.
Ünvan: Heydər Əliyev prospekti, 423.

Təsisçi və baş məsləhətçi: Aqil ABBAS	Qəzet "Ədalət" qəzetinin bilgisayar mərkəzində yığılıb səhifələnmə və "Son dəqiqə" MMC Nəşriyyatında ofset üsulu ilə çap edilmişdir.	KAPİTAL Bankın 1 saylı Nəsimi rayon filialı. kod: 200112 h/h VÖEN 9900003611 Müxbir hesabı: AZ37NABZ01350100000000001944 S.W.I.F.T. Bik: AIIBAZ 2x hesab N: AZ42AIIIB38070019441100451111 VÖEN: 1300456161 İndeks:0107 Qeydiyyat nömrəsi 100	Ünvan: Bakı AZ.1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 6-cı mərtəbə. Telefon: 538-05-50, 538-51-31, 434-55-98 Faks: 539-80-26 adaletqezeti@rambler.ru adaletqezeti@mail.ru, adaletqezeti@box.az	Tiraj: 1500 Sifariş: 125 Çapa imzalanmışdır. 13.04.2023
Baş redaktor: İradə TUNCAY	Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.			